

ORUC CÖYÇƏLİ

GÜNƏŞDƏN

GÜNƏŞ DOĞAR

Gəncə-2012

**Redaktor: Filologiya və pedoqoji elmləri
doktoru, professor Abbas Səmədov**
**Rəyçilər: Filologiya elmləri doktoru,
professor Qara Namazov**
Filologiya elmləri doktoru, professor
Sədnik Paşa Pirsultanlı

Oruc Göyçəli

Günəşdən günəş doğar

Gəncə AGAH nəşriyyat-

poliqrafiya müəssisəsi 2012, 125 səhifə

“Günəşdən günəş doğar” kitabı el şairi Oruc Göyçəlinin oxucularla beşinci görüşüdür. Bu kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı bir sıra şeir nümunələri daxil edilmişdir. Kitabda Azərbaycan Respublikasının müstəqillik illərində qazandığı nailiyyətlər poetik yolla öz əksini tapmışdır. Kitabın gənc nəslin vətənpərvərlik, ideyasiyasi tərbiyəsində, onlarda Vətənə, dövlətə məhəbbət hisslərinin formalaşmasında mühüm rolu vardır. Ümidvarıq ki, “Günəşdən günəş doğar” kitabı geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq.

4702060102

O-----001

096-12

Ön söz

El şairi Vəliyev Oruc Məşədi Məmmədrza oğlu (Oruc Göyçəli) 15 yanvar 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Krasnoselo rayonunun Ardanış kəndində kolxozçu ailəsində anadan olub. El şairi Oruc Göyçəlinin dörd kitabı nəşr olunub oxucuların mütaliəsinə hədiyyə verilmişdir. Onun «Anam yadıma düşür» (2011) adlı kitabında Vətənə və xalqa dərin məhəbbəti, misilsiz sevgisi real və təsirli şəkildə bədii ifadəsini tapmışdır:

Vətənimdə mənim izim qalmasa,
Yaşamağım nədi, ölməyim nədi?
Xalqımın dilində sözüm qalmasa,
Bu dünyaya mənim gəlməyim nədi?

Aşıq Ələsgərin ana yurdu Göyçə mahalında dünyaya göz açmış el şairi Oruc Göyçəli humanist, əməksevər, vətənpərvər, tələbkar, qayğıkeş və müdrik insandır,

poeziyasında gözəlliyi həyatın mənası və aynası kimi tərənnüm edən sənətkardır.

Azərbaycan dövlətinin banisi Heydər Əliyev tarixi şəxsiyyətdir, meyarı olmayan dağ zirvəsidir. Heydər Əliyev demişdir: “Azərbaycanın müstəqilliyi dənəmdir, əbədidir, daimidir”.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Azərbaycançılıq-müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasıdır».

Göyçə həsrətli, el şairi Oruc Göyçəli ulu öndərimiz Heydər Əliyevə «Azərbaycanımın Günəşi Heydər», «Yeni Azərbaycan Partiyasıdır», «Dahi sözlü Heydər babam», «Bizim müqəddəs atamız», «Şahlığını saxla sən», «Ay Heydər babam», «Mən babamın ad gününə gəlmişəm», «Zamanla, tarixlə bir yaşayacaq», «Yaşa odlar yurdum, Azərbaycanım!», «Naxçıvandan doğan Günəş», «Ucaldaq bayrağı ulduza,

aya», «Azərbaycan», «Azərbaycanın», Qüdrətli Azərbaycanım» adlı sənət incilərini həsr etmişdir.

Oruc Göyçəlinin şeirlərində ulu öndərimiz, müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının memarı, elm və təhsilin qayğıkeşi, humanist, müdrik, əbədiyaşar tarixi şəxsiyyət Heydər Əliyevin həyatı, şərəfli fəaliyyəti, mühiti, zəngin irsi tərənnüm edilir, ulu öndərimiz Heydər Əliyevə dərin ümumxalq məhəbbəti bəslənilir, müəllifə parlaq uğurlar qazandırılır.

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr edilmiş «Azərbaycanımın Günəşi Heydər» adlı beş bəndlik qoşmada həyat hadisələrinin tarixi təsvir edilir, oxucuya yüksək keyfiyyətlər aşılانılır.

Oruc Göyçəli ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqına düzgün yol

göstərdiyini, qələbələr əldə etdiyini, Bakı və Ceyhan məsələsini həqiqətə çevirdiyini, xalqa və Vətənə dərin hörmət edib qayğı bəslədiyini, müdrik fəaliyyəti, kəskin sözləri ilə düşməni lərziyə saldığını «Dahi sözlü Heydər babam» şeirində çox təsirli vurğulayır və deyir:

Cəsərlə işə girən,
Gələcəyi uzaq görən.
Siyasətdən çələng hörən,
Günəş üzlü Heydər babam.

El şairi Oruc Göyçəli Heydər Əliyevi «Bizim müqəddəs atamız» adlandırır, əməli gur işıq saçan, gələcəyə qanad açan, həmişə öndə gedən, düşməni məhv edən dahi olduğunu poetik dillə göstərir:

Sən bu dövrün mayasısan,
Yurdun nəhəng dayağısan,
Xalqın ümid çırağıcan,
Bizim müqəddəs atamız.

Şairin Heydər Əliyevi xalqın ümid çırağı, dahiliyin zirvəsi, xalqın tükənməyən qüvvəsi adlandırması və «Yetiş yüzə, yüz əllini haqla sən» deməsi oxucuya gözəl əxlaqi keyfiyyətlər aşılıyır.

Heydər Əliyevin müdrikliyi, xalqın atası olması, Qarabağ dərđini həll etməsi haqqında şərəfli fəaliyyəti, düşməinə qarşı amansızlığı real verilir:

Göyçəli Orucam, daddım dərđ-qəm də,
Axır ümidimi tapdım Gəncəmdə,
Nəfəsinlə gündüz oldu gecəm də,
Ən şirin sözümsən, a Heydər babam!
Sən görən gözüksən, a Heydər babam!

Oruc Göyçəli üçrəngli bayrağımızı ucaldan, xalqımızın qeyrətindən güc alan, siyasətdə dahiliyin dahisi, natiqliyin mahir ustası, müstəqil dövlətimizin banisi, Azərbaycanı dünyaya tanıdan, Vətən üçün damarda qanı qaynayan, azadlığın carçısı

Heydər Əliyevə xalqın dərin hörmət və məhəbbətini gözəl ifadə edir.

Oruc Göyçəli Naxçıvanda Azərbaycanın üçrəngli bayrağını ilk dəfə zirvələrə yüksəldib şöhrətləndirən ulu öndərimiz Heydər Əliyevin fəaliyyətini poetik dillə alqışlayır, onun əbədiyaşar dahi olduğunu vurğulayır, «Heydər siyasəti, Heydər zəkası»nın hökmü ilə yüksələn bayrağın əbədi yaşayacağını, Heydər Əliyevin xalqın ümid çırağı, möhkəm dayağı olduğunu, Hüseyn Cavidin məzarını Sibirdən gətirdiyini, məzarının ziyarətgaha çevrildiyini, dahi şəxsiyyətin Azərbaycana mayaq, şöhrətli, inamlı dayaq olduğunu və milyonların qəlbində əbədiyaşarlığını Oruc Göyçəli poeziyasında vurğulayır.

Oruc Göyçəli «Yaşa odlar yurdum, Azərbaycanım!» şeirində Azərbaycanın dünyaşöhrəti qazanmasını, sərvətinin Vətənə bəzək olmasını təsirli şəkildə cilalayır:

Oruc cuşa gəlir adın gələndə,
Nur düşür nurundan şəhərə, kəndə,
Heydər lampaları üzə güləndə,
Yayılr dünyaya şöhrətin-şanın,
Yaşa odlar yurdum, Azərbaycanım!

«Naxçıvandan doğan Günəş» şeirində Heydər Əliyevin zülmətlərə işıq saçdığı, siyasətdə bərabəri olmadığı, hamının ona nəğmə qoşduğu, Türk dünyasında ata sayıldığı, müsəlmanların ona səcdə etdiyi ətraflı bədii ifadəsini tapır.

El şairi Oruc Göyçəlinin «Azərbaycanım» və «Qüdrətli Azərbaycanım» adlı şeirləri Azərbaycanın müqəddəs tarixinin poetik salnaməsidir, ulu öndərimiz Heydər Əliyevin mənalı ömrünün və şərəfli fəaliyyətinin əbədiyaşar tarixi yaddaşdır.

Görkəmli el şairi, Göyçə həsrətli istedadlı sənətkar Oruc Göyçəlinin poeziyasında ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar obrazı real verilmiş,

millət vəkili Mehriban xanım Əliyevanın və Prezident İlham Əliyevin şərəfli fəaliyyəti çox canlı və təsirli bədii ifadəsini tapmış, oxuculara gözəl təlim-tərbiyəvi, bədii-estetik və yüksək əxlaqi keyfiyyətlər aşılamış, müəllifə parlaq uğurlar qazandırmışdır.

Ulu öndər, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev haqqında müdrik fikirləri insana gözəl təsir bağışlayır, onun qəlbini pərvazlandırır:

«İlham Əliyev yüksək intellektual, pragmatik düşüncəli, mahir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə

İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».

Bu baxımdan el şairi Oruc Göyçəlinin şerləri çox maraqlı, qiymətli, təlim-tərbiyəvi və bədii-estetik mahiyyətli sənət inciləridir.

Azərbaycanın aparıcı dünya dövlətləri sırasında tanınması, üç rəngli bayrağının daha da uca zirvələri fəth etməsi üçün şərəfli əməyini əsirgəməyən İlham Əliyevin 50 yaşının tamam olması münasibətilə tədrik edir, ona uzun ömür, cansağlığı, xalqımıza isə sülh, əmin-amanlıq arzulayırıq.

El şairi Oruc Göyçəli poeziyasında İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksək zirvələr fəth edəcəyini, demokratik prinsiplərin möhkəmlənəcəyini, Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağını

poetik dillə təsvir edir, oxuculara gözəl əxlaqi keyfiyyətlər aşılayır.

Şair Oruc Göyçəli «Məsləhət» adlı yüz misradan ibarət yazdığı şeirində müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin möhtərəm Prezidentimiz İlham Əliyevə məsləhətini poetik dillə vurğulayır:

Siyasətdə saxla Heydər yolunu,
Yaxşı saxlayasan ağır elini.
Dünya dövlətləri tanısın səni,
Bəyənsin hər zaman siyasətini.
İnkişaf yolunda zəfər çalan ol,
Dünya xalqlarının yaddaşında qal.
Bar versin hər zaman əkdüyün ağac,
Xalqının başında ol sən qızıl tac.
Xalqın dəstəkləsin saxlasın səni,
Dövlətlər tanısın düz əməllərini.
İnkişaf böyüsün dirçəltsin eli,
Vətəni ucaltsın neftinin seli.

Şair Oruc Göyçəli şeirində torpaqlara su kəməri çəkilməsini, çoxlu taxıl əkilməsini, Kür və Araz çaylarından səmərəli istifadə edilməsini, nəhəng SES-lər tikilməsini, Heydər lampalarının nurlu işıq salmasını, dövlətin varlanıb zəfər çalmasını, əcnəbi ölkələrin və müsəlman dünyasının respublikamızdan bəhrələnməsini, dağlar sərvətinin bizim olacağını, xalqımızın varlı və firavan dolanacağını tərənnüm edir, Vətənin və xalqın zirvələrə yüksəlməsini şərəfli təşkil edən Prezident İlham Əliyevə əlli yaş nədir, yüz illər yaşa, deyir, onu poetik dillə alqışlayır:

Rəhbərim xalqımla bir olacaqdı,
Xalqımın əhdinə düz qalacaqdı.
Onu sevəcəkdı xalqı hər zaman,
Xalqı çəkməyəcək nə ah, nə aman.
Hamı bir olacaq, şən yaşayacaq,
Sakitlik, sabitlik daim olacaq.
İgidlər daha da şöhrətlənəcək,
Elimə-obama nur ələnəcək.

Xainlər, xəbislər qırılacaq bil,
Geriyə düşəcək onlar ilbə-il.

El şairi Oruc Göyçəli «Azərbaycanımdı sözün gövhəri» adlı şeirində Azərbaycanın inkişaf etməsini, kənd, qəsəbə və şəhərlərin abadlaşdırılmasını, Azərbaycanın şan və şöhrətinin dünyaya yayılmasını iftixarla vurğulayıb deyir:

İpək yolu birləşdirir elləri,
Dost eyləyir millətləri, dilləri,
Qonaqları ətirləyir gülləri,
Millətlərə ərməğandı hörməti.

Göyçə həsrətli, vətənpərvər və əməksevər şair Oruc Göyçəli Prezident İlham Əliyevə «Xalqın dayağıdı İlham Əliyev», «İlham», «Mənim vüqarımdı baş komandanım», «Biz İlhama səs veririk», «Günəşdən günəş doğar», «Yeni İlham körpüləri», «İlham Əliyevin qalib işlərinə» adlı şeirlərini həsr etmişdir.

Böyük həyat yolu keçən Prezident İlham Əliyevin müdrik şəxsiyyətini, səmərəli fəaliyyətini, Vətənə və xalqa şərəfli xidmətini öyrənmək üçün poetik sənət incilərinin əhəmiyyəti faydalı və zəngindir. Ona görə ki, hadisələr oxucuya poetik dillə səmimi çatdırılır, onların duyğularına gözəl təsir bağışlayır.

Qərbi Azərbaycanın gözü olan Göyçə mahalının yetişdirdiyi sənətkarlardan Oruc Göyçəlinin özünəməxsus mənalı yaradıcılıq yolu vardır. Göyçə mahalının ərazisində, eləcə də indiki qondarma Ermənistan adlanan respublikanın bütün mahallarında türksoylu tayfalar yaşamışdır. Bu ərazinin tarixini Oruc Göyçəli bildiyinə görə poeziyasında hadisələrin real təsvirini verir və erməni daşnaklarına nifrət yağdırır, onların riyakar əməllərini ifşa edir.

Göyçə mahalında xalqın liderləri olan Yunis Rzayev, Qəşəm Aslanov, Tapdıq Əmiraslanov və başqaları mübarizəyə qoşulmuşdular. Bu hadisələri Oruc Göyçəli öyrənmiş və bədii yaradıcılığına oxuculara çatdırmağa çalışmışdır.

Ədəbiyyat həyatın bədii ifadəsidir, qüvvətli tərbiyə vasitəsidir. Buna görə də Oruc Göyçəli insanların ömür yolunu, mənəvi duyğularını, sevgilərini, dərdlərini, vəziyyətini bədii şəkildə əks etdirir. «Xalqın dayağıdı İlham Əliyev» şerində deyir:

Zamanın ziynəti, sülhün dayağı,
Millətimin parlaq yanan çırağı
Dünyaya yayılan səsi, sorağı,
Xalqın mayağıdı İlham Əliyev.

Böyük məclislərdə etdiyi çıxış,
Hər yerdə qazanır sürətli alqış.
Heydər zirvəsində möhkəm dayanmış,
Dövlət dayağıdır İlham Əliyev.

Oruc Göyçəli İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, «Dahidir xalqımın mərd rəhbəri», «Mənim vüqarımdı baş komandanım», «Yaşında cavandı, şöhrətdə böyük», «Bu azad ölkəmin o aqıl şahı» misralarında tarixi həqiqəti düzgün vurğulayır, oxucunun tələbini ödəyir, onu razı salır.

«Günəşdən Günəş doğar» şeirində həyat hadisələri bədii təsvirini real və təsirli tapır:

Günəşdən Günəş doğar deyib atalar,
Bizim Günəşimiz Nurdan doğulub.
Vətəni gözəldi, özü müqəddəs,
Günəşimiz xoş diyardan doğulub,
Gözəl Vətən Naxçıvanda doğulub!

«Atası Heydərdi, kamil bir ustad»,
«Sözü ilə yaradıb dünyada büsat»,
«Şahın təlimindən şah çıxar ancaq»
misralarında tarixi hadisələr poetik dillə şərh olunur.

Şair Oruc Göyçəlinin poeziyasında Prezident İlham Əliyevin mənalı ömür yolu, tələbəklik illəri, elmi fəaliyyəti, bütün vəzifələrdə şərəfli çalışıb parlaq uğurlar qazanması, Azərbaycan xalqını ilhamla azad, xoşbəxt gələcəyə aparması, respublikanı zirvələrə yüksəltməsi çox səmərəli və təsirli poetik şərhini tapır, müəllifə hörmət qazandır.

El şairi Oruc Göyçəli tarixi hadisələri müasir dövrün əsas problemləri ilə bədii şəkildə və vəhdətdə təsvir edir, poetik dillə hadisələrin ətraflı, təsirli tərənnümünə nail olur, bununla da oxucuların hörmətini qazanır.

Şair Oruc Göyçəlinin yaradıcılığında Vətən və Ana məfhumları ülvə səviyyədə və vəhdətdə tərənnüm edilir. Vətən və Ana müqəddəs adlarının poetik təsviri oxucuya gözəl təsir edir və onun qəlbini pərvazlandırır.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: «Məhsəti Gəncəvi, Ağabəyimağa Ağabacı, Heyran xanım, Aşıq Bəsti, Xurşudbanu Natəvan-onlar keçmiş əsrlərdə Azərbaycan qadınının nə qədər yüksək mənəvi-intellektual zirvələrə qalxmasını sübut etmişlər və bütün dünyaya nümayiş etdirmişlər. Bunlar bizim milli iftixarımızdır».

Respublikamızda dövlət-qadın siyasətinə yüksək səviyyədə imkan yaradılmış, Azərbaycan qadını ölkə daxilində və ölkə xaricində cəmiyyətin bütün sahələrində fəal iştirak edir və parlaq uğurlar qazanır.

Ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı şəfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Arif qızının fəaliyyəti bu uğurların gözəl nümunəsidir. Onun uğurlu fəaliyyəti, həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın inkişaf-

fına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində layiqli yer tutmasına xidmət edir, onun inkişafına təkan verir.

Mehriban xanım Əliyeva iftixarla deyir ki, “mən insanlara dəqiq kömək edir, problemləri həyata keçirdikcə sevinir, fəaliyyətindən razı qalıram”. Mehriban xanımın maarifpərvər, qayğıkeş, uğurlu yolu Heydər Əliyevin müəyyənləşdirdiyi və onun layiqli davamçısı Prezident İlham Əliyevin şərəfli uğurla davam etdirdiyi parlaq yoldur.

Mehriban xanım Əliyeva «Qızıl ürək» beynəlxalq mükafat və Beynəlxalq Xeyriyyə Fondunun «Yaqut Xaç» ordeni ilə təltif olunmuşdur.

Şair Oruc Göyçəli «Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya» adlı başlıqla Mehriban xanıma dərin məzmunlu və

parlaq ideyalı, təlim-tərbiyəvi, bədii-estetik mahiyyətli, yüksək əxlaqi keyfiyyətli şeirlər həsr etmişdir. El şairi Oruc Göyçəli poetik dillə deyir:

Heydər Fondu işıq salır dünyaya.
Ucalır sədası günəşə, aya.
Dünya dövlətləri salırlar saya,
Mehriban xanımın siyasətidi.

Ölkənin birinci xanımına körpələr anası deyilməsi, onun Azərbaycana şölə saçması, Vətən qeyrətli olması, ümumxalq məhəbbəti qazanması poetik dillə çox gözəl və təsirli cilalanır.

Şair Oruc Göyçəli «Vətənə layiqdi Mehriban xanım» adlı beş bəndlik qoşmasında ictimai-siyasi həyat hadisələrinin canlı və təsirli bədii ifadəsini real vurğulayır:

Azərbaycanımın böyük gəlini,
Əsirgəmir xalqa kömək əlini.

Körpələrim sevir şirin dilini,
Vətənə layiqdir Mehriban xanım.

Hacı Zeynalabdin kimi ad alıb,
Ölkənin xoşməramlı sətiri olub.
Xalqının hər yerdə qeydinə qalıb,
Vətənə layiqdir Mehriban xanım.

Təsirli və tərbiyəvi mahiyyətli poeziyasında şairin gənc nəsli, xüsusilə oğlanları Ana Vətənin müdafiəsinə çağırması, düşməyə amansız zərbə vürməsinə və qələbə əldə etməsini poetik dillə cilalaması oxucunun qəlbini pərvazlandırır, ona vətənpərvərlik və əməksevərlik duyğuları aşılayır:

Torpağım Qiblədi, Vətən Kəbədi,
Namərdlər etdiyi haqsız davadı.
Sizə qüvvət verən ol Müstafadı,
Ay oğullar, Ana Vətən çağırır!

Şair poeziyasında Azərbaycan əsgərinin qəhrəmanlıq hünəri və qələbə zəfəri ilə

Vətənin şöhrətini ucaltmasını, xalqına azadlıq və xoşbəxtlik bəxş etməsini səmərəli tərənnüm edir, ona parlaq uğurlar arzulayır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım ölkəmizin ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən xaricdə ətraflı bəhs etmiş, işğalçı Ermənistanın ərazimizin iyirmi faizini zəbt etdiyini, bir milyondan artıq xalqımızı silah gücünə qaçqın və məcburi köçkün saldığını ətraflı şərh etmişdir.

Mehriban xanım BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini rəsmi sənədlər əsasında bildirmiş və problemə kömək etməyin zəruriliyini göstərmişdir.

Şair Oruc Göyçəli bu problemin ətraflı bədii təsvirinin vermiş, Qarabağdakı könüllü əsgərlərə müraciətlə demişdir ki,

«qılınc vurun, yağları susdurun», «Haram tikə yeyənləri qusdurun», Koroğlu kimi qələbə çalın:

Oruc əmi can söyləsin sizlərə,
Heydər baba komandandır bizlərə.
Zəhmindən qoy yatmasın dağ-dərə,
Yağı yaman günə qalsın deyirəm!
Köməyiniz Tanrı olsun deyirəm!

Şirin dilli, Göyçə həsrətli, göyçəsiz qalmış şair Oruc Göyçəli müstəqil Azərbaycan Respublikası ilə fəxr edib deyir:

Qoy telli sazımı basım bağıma,
Sənə nəğmə qoşum Azərbaycanım.
Müstəqil olubsan, azad olubsan,
Bol neftintək coşum Azərbaycanım.
Alimlər, şairlər ölkəsisən sən,
Nizami, Füzuli, Məhsətisən sən,
Vurğunun Mil-Muğan bölgəsisən sən,
Sənsən əqlim, hüşum Azərbaycanım.

Oruc Göyçəli sazi və sözü ilə çox faydalı iş aparır, oxucuları, əməksevər, zəhmətkeş insanları qələbəyə ruhlandırır, onların fədakarlığını tərənnüm edir, Göyçə mahalının və cənnət Qarabağın mütləq azad olunacağına inam yaradır.

Oruc Göyçəli yaradıcılığında sənəti, sənətkarı, məclislərin keçirilməsində aşığın böyük sima olduğunu yüksək qiymətləndirir. Onun şeirlərində nakam, haramxor, ziyankar ermənilərin Göyçə mahalında törətdikləri qırğına nifrət yağdırılır, Vətən sevgisi övlad məhəbbəti, zəfər və qələbə arzusu tərənnüm edilir, Vətəni müdafiə etməyə çağırış təsirli verilir.

Oruc Göyçəlinin yaradıcılığında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, ölkənin birinci xoşməramlı xanımı Mehriban Əliyevanın müqəddəs və şərəfli fəaliyyəti ətraflı poetik ifadəsini canlı, real, təsirli şəkildə tapır.

Şair Oruc Göyçəli kitabında «Bakı», «Gəncəm», «Gəncəmin», «Naxçıvan», «Gədəbəyim», «Gədəbəyimə», «Tovuzum», «Daşkəsən», «Gözəl Samux», «Xanlarım», «Şəmkirim», «Qarabağım», «Doğma vətənimdir yurdu, məskəni», «Azərbaycanım» adlı şeirlərini toplamışdır. Bu şeirlərdə Vətənə məhəbbət, vətən sevgisi, Vətənə qayğı və hörmət tərənnüm edilir. Qədim və zəngin tarixə malik olan Azərbaycanın müstəqilliyi, alimlər, şairlər, mütəfəkkirlər vətəni, maddi sərvətlər mənbəyi olduğu bədii tərənnümünü tapır:

Oruc nəğmə qoşur cavan yaşına,
İgid övladına, can qardaşına,
Xainlərin əli çatmaz başına,
Cox ucadır basın Azərbaycanım!

Göyçə həsrətli şair Oruc Göyçəli Azərbaycanın poetik təsvirini verir, uca dağlarının, sərin bulaqlarının, ceyranlı, cüyürlü oylaqlarının füsunkar gözəlliyini,

elmin, mədəniyyətin, incəsənətin, sazın-
sözün, peşəkar və ustad aşuqların vətəni
olduğunu tərənnüm edir və deyir:

Göyçə qanım, Azərbaycan canımdı,
Vətənim, torpağım, din-imanımdı,
Dilimin əzbəri, xanimanımdı,
Ana Vətənimin çözü, çəmənini,
Doğma vətənimdir yurdu, məskəni!

Oruc Göyçəli Bakının dünyanın gö-
zündə günəş olduğunu, mislisiz sərvət-
ləri ilə şöhrət qazandığını, imam diyarlı,
uca çinarlı, Murovlu, Qoşqarlı, Vüqarlı
dahilər yurdu, Göygözü, Maral gözü,
Kəpəzi ilə dünyada tanınan, tarixi
salnamələrə qızıl hərflə yazılan Gəncənin
xəzinə mənbəyi olmasını, sərin sulu, bol
məhsullu, dahilər yurdu, cahanın nəq-
şi, Naxçıvanın dünya zirvəsinə yüksəl-
məsinə, Gədəbəyin, Tovuzun, Daşkəsənin,
Samuxun, Xanların, Şəmkinin, Qarabağın
dünya şöhrəti qazanmasını poeziyasında

ətraflı tərənnüm edir, bu müqəddəs şəhərlərə və onun əhalisinə dərin hörmətini bildirir.

Göyçə həsrətli, vətərpərvər, əməksevər, Vətən və xalq sevgili şair Oruc Göyçəlinin «Günəşdən günəş doğar» adlı kitabı oxucularla beşinci səmimi və parlaq poetik görüşüdür. Bu kitabda Oruc Göyçəlinin arzu və istəkləri, Vətən həsrəti, Göyçə aşığı mühiti, Göyçənin elm, mədəniyyət, incəsənət, saz-söz xadimlərinə dərin məhəbbəti bədii ifadəsini tapmışdır.

El şairi Oruc Göyçəli «Günəşdən günəş doğar» kitabında dünyanın şöhrətini qazanmış, zəngin maddi sərvətlər xəzinəsi, bəşəriyyət tarixinə Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Səməd Vurğun kimi dahi sənətkarlar verən Azərbaycanı, bu müqəddəs diyarın təbii gözəlliklərini çox

yüksək sənətkarlıqla tərənnüm etmiş, oxuculara hədiyyə vermiş, parlaq uğurlar qazanacağına əmin olmuşdur.

Bədii yaradıcılığında və əmək fəaliyyətində Göyçə həsrətli el şairi Oruc Göyçəliyə cansalığı və parlaq uğurlar arzulayırıq.

Abbas Səmədov, filologiya elmləri
doktoru, Gəncə Dövlət Universitetinin
professoru.

19 fevral 2012-ci il.

**AZƏRBAYCANIN
DÖVLƏT
MÜSTƏQİLLİYİ
DAİMİDİR,
DÖNMƏZDİR,
ƏBƏDİDİR!**

Heydər Əliyev

HEYDƏR ƏLİYEV DÜNYA TARİXİNİN GÖRKƏMLİ ŞƏXSYYƏTLƏRİNDƏNDİR

Müasir Azərbaycan dövlətçiliyinin yaradıcısı, milli müstəqilliyimizin memarı, xalqımızın böyük oğlu, əbədiyaşar tarixi şəxsiyyət, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev işıqlı və mənalı ömrünü, Ulu Tanrı tərəfindən bəxş olunmuş istedad və bacarığını son nəfəsinədək xalqına, millətə Azərbaycanımızın və Türkcülüyün inkişafına, Azərbaycanın yer üzündə tanınmasına həsr etdi.

Beynəlxalq arenada Azərbaycanın imicini və nüfuz dairəsini genişləndirmək yolunda atdığı dahiyənə addımlar, beynəlxalq qurum və təşkilatlarda, diplomatiya və siyasət salonlarında etdiyi intellektual səviyyəli tarixi çıxışları, Azərbaycan həqiqətlərini beynəlxalq kürsülərdə, aparıcı dövlətlərin başçıları ilə görüşlərdə dəmir məntiqə söykənərək fundamental qətiyyət və təmkinlə hərtərəfli analiz etmək bacarığı, tükənməz siyasi lider əzəməti Heydər Əliyevi dünya tarixində görkəmli simalar-

dan birinə çevirdi və Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Yunjam Çörçill, Mao Tsze-Dun, Marten Lüter Kinq, Con Kennedi və s. Kimi tarixi şəxsiyyətlər səviyyəsinə qaldırdı.

Yer kürəsinin XX yüzilliyini əfsanəviləşmiş və tarixiləşmiş müdrik, cəsarətli xalq qəhrəmanı, zəngin bilik, nurlu zəka sahibi qüdrətinə yüksəlmiş Heydər Əliyevdən ayrı təsəvvür etmək qeyri mümkündür.

Fenomenal tarixi şəxsiyyət, parlaq zəka sahibi Heydər Əliyev XX əsrin doxsanıncı illərindən yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ilə böyük xilaskar, müdrik xalq qəhrəmanı missiyası ilə çıxış edərək Azərbaycanda gündən-günə dərinləşən qarşıdurmaya, daxili və xarici qüvvələri birləşərək məmləkəti ayrı-ayrı xanlıqlara, regionlara parçalamaq niyyətlərinə son qoydu, vətəndaş müharibəsinin qarşısını aldı, milli dövlətçiliyimizin başı üzərindəki təhlükəni sovuşdurdu, müharibəni dayandırdı, atəşkəs rejiminə nail oldu, ölkə daxilində sabitlik və əmin-amanlıq yaratdı.

Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilat və qurumları məhz Heydər Əliyevin simasında doğma məmləkətimiz Azərbaycanı tez bir zamanda tanıdılar, bu barədə rəsmi bəyanatlar verdilər.

Azərbaycanın dahi xilaskar oğlu 1993-cü ildə yenidən hakimiyyətə gələndə nə müdrik rəhbərini ürəkdən sevən xalq, nədə Azərbaycan milləti bilmirdi ki, öz tarixi missiyasını yerinə yetirdikdən 10 il sonra dahi öndər cismani ömrü ilə vidalaşaraq və ölümü ilə dünyanı heyrətdə qoyacaq, millətini dahada mətinləşdirəcək, ürəklərə qeyrət, hünər toxumu səpəcək.

Bu gün Azərbaycan Heydər Əliyevin vəsiyyətləri ilə özünün xoşbəxt gələcəyinə doğru inamla addımlayır.

Gəncə 25.02. 2005

MÜASİR AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR

Xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyev haqqında çoxlu sayda elmi, siyasi, ədəbi və publisistik kitablar yazılmışdır. Lakin bu hələ son deyildir, neçəki Azərbaycan var, o dahi şəxsiyyət cild-cild kitablara, yeni-yeni əbədi-bədii əsərlərdə yad olunacaq.

Bu gün Ulu Öndərin bütün əbədiyaşar idealları həyata vəsiqə almış, müstəqil Vətənimiz Azərbaycanın varlığına hopmuş, milli-mənəvi dəyəərə çevrilmişdir.

Elə bir Azərbaycan vətəndaşı tapmaq olmaz ki, çağdaş Azərbaycanın taleyini Heydər Əliyevsiz təsəvvürə gətirsin. Heydər Əliyev dühası milli olduğu qədər də elə dəyərlidir, bəşəridir.

Ulu öndərin təşəbbüsü ilə başlanmış Azərbaycanın Müasir neft Strategiyasını işə saldı. Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının həyata keçirilməsində müstəsna rola malikdir.

Müasir Azərbaycan Heydər Əliyevin Şah əsəridir.

O, ikinci dəfə hakimiyyətə o zaman qayıtdı ki, daxili və xarici düşmənlərimiz Azərbaycanda Vətəndaş müharibəsi törədərək ölkəni xanlıqlara parçalamaq, xalqın azadlıq ideyalarını boğmaq istəyirdilər. Ölkə tamamilə uçurum başında idi.

Hakimiyyətdə olan qüvvələr səriştəsiz olduqlarından, siyasi səbatsızlıq nümayiş etdirərək dövləti uçurum başına sürükləyirdilər.

Belə bir ağırlı məqamda, kirminogen durumda böyük xilaskar Heydər Əliyev xalqın təkidi və iradəsi ilə hakimiyyətə gəldi və xilaskar missiyasını ləyaqətlə yerinə yetirərək xalqı düşdüyü bəladan xilas etdi. O xalqı ki, Heydər Əliyevin varlığı və canı idi. Çıxışlarının birində Ulu Öndər bu barədə böyük coşqu və vətənpərvərlik ruhu ilə demişdir:

"Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya gəlmişəm. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də bir

qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazırım”

Heydər Əliyev öz sağlam əqidəsi ilə Azərbaycançılıq, Türkçülük, Turançılıq ideyalarının, ən əsası isə vətənpərvərlik duyğularının daşıyıcısı idi.

Məhz xalqa məhəbbət, vətənə məhəbbət hissi Heydər Əliyevi əzəmətli, yenilməz və son dərəcə qüdrətli etdi, ucaldı, əlçatmaz bir dahiyə çevirdi.

Heydər Əliyev kiçik, sadə əməkçi ailəsindən çıxıb Azərbaycan kimi böyük bir məmləkətə dayaq oldu, dünya arenasında tanındı, tarixin ən ağır günlərini yaşayan xalqa azadlıq, dünyəvi şöhrət, ad-san bəxş etdi. Xalqının əsl xilaskarı oldu.

Bakı-Ceyhan neft kəməri Dünyanın aparıcı, inkişaf etmiş Dövlətləri ilə kon-

trakt Azərbaycanda tikdirdiyi zavodlar, fabriklər haqda Azərbaycan neftinin Dünya bazarına çıxarmasında böyük zəhməti olmuşdur.

Eləcə də Azərbaycan Qazının Avropaya, dünya bazarlarına çıxarılmasına Vətənimiz Azərbaycana gəlir gətirilməsində əzablar, əziyyətlər çəkmişdir.

Hansı dövlətlərlə kontrakt bağlanıb Heydər Əliyevin dünya rəhbərləri ilə görüşündə, çıxışlarında Allahtala ona o qədər sərrast, gözəl hafizə, yaddaş vermişdi ki, heç vaxt konspektdən istifadə etməzdi. Heydər Əliyevdə tarixi yaddaş o qədər güclü idiki, tarixi hadisələri ardıcıl, neçənci illərdə neçə hadisə olub, hansı iş haqqında məsələ müzakirə olunub, hamısını bir-bir danışardı.

Yeni Azərbaycan Partiyasının Yaradıcısı təşkilatçısı, Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanımızla əbədi yaşayacaq.

O, Azərbaycan dünyasında, eləcə də Türk dünyasında Qütb ulduzuna, Dan Ulduzuna dönərək işıq saçdı, əbədiyyətə

qovuşdu. Yaddaşlarda ürəklərdə əbədiləşdi. "Xalq Heydər, Heydər-Xalq" aforizmi beyinlərə, şüurlara beləcə həkk olundu.

Heydər Əliyev bu keyfiyyətlərə yiyələnmək üçün uzun yol qətt etdi. Milləti üçün əzablara qatlaşdı, ölüm, həbs, sürgün, ayrılıq təhlükəsi yaşadı, lakin əqidəsindən, tutduğu yoldan geri dönmədi. Çünki başladığı tarixi yol Heydər düşüncəsindən, Heydər zəkasından, Heydər böyüklüyündən qidalanırdı. Ona görə də onda bir Heydər yolu formalaşmağa başladı. O yol ki, Azərbaycanın müstəqilliyini əbədi, dönməz və daimi etdi. O, yol ki, millət o yolla özünün gələcəyinə, xoşbəxt sabahlarına inamla addımladı. O yol ki, o yolla millət sivil dünyaya doğru irəlilədi, bəynəlxalq qurum və təşkilatlarda ləyaqətlə təmsil olundu.

Bu gün Azərbaycan Xalqı Heydər Əliyevin ideyalarının yaşaması üçün daim birlik, vahidlik, yenilməzlik nümayiş etdirir.

Bir sözlə Heydər Əliyev min ildə bir dəfə yetişən dahilərdəndir.

Yaşasın Müstəqil Azərbaycan və onun
Partiyası!

Yaşasın Heydər Əliyevin ideyaları!!!

Eşq olsun belə dahilərə!

YENİ AZƏRBAYCAN PARTİYASIDIR

Dövlətimin taleyinə nur saçan,
Yeni Azərbaycan Partiyasıdır.
Xoşbəxt gələcəyə geniş yol açan,
Yeni Azərbaycan Partiyasıdır.

Heydər adı ilə bağlıdı adı,
Dahi Heydərimdi onun ustadı,
Xalqın şöhrət tapan,ucalan adı,
Yeni Azərbaycan Partiyasıdır.

Odur dövlətimin kamil memarı,
Odur Vətənimin yazı,baharı
Günəşə bürüyən Ana diyarı
Yeni Azərbaycan Partiyasıdır.

Bu günə, sabaha,gözəl illərə,
Milləti səsleyən xoşbəxt, günlərə

Səadət diləyən azad ellərə,
Yeni Azərbaycan Partiyasıdır.

Təməli, sütunu möhkəm qurulan,
Sükanı mötəbər əllərdə olan,
Xalqın ürəyində qanı durulan
Yeni Azərbaycan Partiyasıdır.

Heydər zəkasıdı onun məhvəri
Nuruna boyayıb bu göyü, yeri...
İlham Əliyev tək olan rəhbəri
Yeni Azərbaycan Partiyasıdır.

Gəncə şəhəri

**AZƏRBAYCANIMIN
GÜNƏŞİ HEYDƏR**

Heydər Əliyevin 80 illiyinə

Təbrik edirik biz şah ömrünüzü,
Səksən il gecəni, səksən gündüzü.
Əhdimiz budurki haxla sən yüzü,
Azərbaycanımın Günəşi Heydər.

Gözəl işlərindi çağırən səni,
Abad eyləyirsən sən bu ölkəni,
Tanrı uca etsin sənin kölgəni,
Azərbaycanımın Günəşi Heydər.

Gecəli, gündüzlü sənin cəfandı,
Xalqımın sürdüüyü sənin səfandı
YAP-da da yaşanan sənin vəfandı,
Azərbaycanımın Günəşi Heydər.

Xalqın azadlığı səndədir ancaq,
Doxsan birlər sənlə zəfər çalacaq.
Hər bir qələbəni sənlə tapacaq,
Azərbaycanımın Günəşi Heydər.

Səksən sanamısan yüzüdə sana,
Sabitlik gətirdin Azərbaycana.
Çox əziyyət verdin sən şirin cana,
Azərbaycanımın Günəşi Heydər.

**DAHİ SÖZLÜ
HEYDƏR BABAM**

*Heydər Əliyevin
əvəzsiz işlərinə*

Xalqa düzgün yol göstərən,
Qələbəynən il göstərən.
İnkişafı zil göstərən,
Dahi sözlü Heydər babam.

Bakı, Ceyhan həqiqətli,
Bölgədə sülh söz – söhbətli.
Xalqa Vətən məhəbbətli,
Şirin sözlü Heydər babam.

Sabahına nikbin baxan,
Qələbəynən sona çıxan,
Sözləri şimşək tək çaxan,
Dərin izli Heydər babam.

Hər sözündə hikmət olan,
Sözləri yaddaşlarda qalan.
Düşməni lərzəyə salan
Kəskin sözlü Heydər babam.

Cəsərətlə işə girən,
Gələcəyi uzaq görən.
Siyasətdən çələng hörən,
Günəş üzlü Heydər babam.

Gəncə şəhəri

**BİZİM MÜQƏDDƏS
ATAMIZ**

*Hörmətli rəhbərimiz
H.Əliyevə*

Əməlin gur işıq saçır,
Bizim müqəddəs atamız.
Gələcəyə qanad açır,
Bizim müqəddəs atamız.

Ürək, təpərsən sən bizə,
Bir dayaqsan təbimizə...
Hərərətsən qəlbimizə,
Bizim müqəddəs atamız.

Öndə sənsən arxada biz,
Səninlədi ürəyimiz,
Birləşməkdə diləyimiz,
Bizim müqəddəs atamız.

Partiyanla fəxr edirik,
Sənin arxanca gedirik,
Düşmən bağrını didirik,
Bizim müqəddəs atamız.

Sən bu dövrün mayağışan,
Yurdun nəhəng dayağışan,
Xalqın ümid çırağışan,
Bizim müqəddəs atamız.

25.11.1996

ŞAHLIĞINI SAXLA SƏN

Heydər Əliyevə ithaf edirəm

Heydər baba, ürəyimiz göynədi,
Tez gəl yetiş yaramızı bağla sən.
Qarşımızda qada, bəla gör nədi,
Millətimi müsibətdən saxla sən.

Heydər baba! Xalqın ümid çırağı,
Bilirəm ki, qaytaracaq torpağı!...

Cıncırını çəkə bilməz bir yağı,
Namərdlərin sinəsini dağla sən.

Heydər baba! Ay zamanın haqq səsi,
Dahiliyin zirvəsisən, zirvəsi,
Millətimin tükənməyən qüvvəsi,
Gecə - gündüz şlalətək çağla sən.

Heydər baba, vardır şanın-şöhrətin,
Tükənməyən xəzinədir qüdrətin.
Bu yurdumun boynundadır minnətin,
Yetiş yüzə, yüz əllini haqla sən.

Heydər baba, el güvənir gücünə,
Vəlvələ sal düşmənlərin içinə...
Bir təkən ver qara günün köçünə,
Yaxşıları,yamanları yoxla sən!...
Millətimi müsibətdən saxla sən!...

20.06.1993

AY HEYDƏR BABAM

*Hörmətli prezidentimiz
H.Əliyevin 75 illiyinə*

Yetmiş beş yaşın var, cavansan hələ,
Baharım, yazımsan, ay Heydər babam.
Görüm qovuşasan səni yüz ilə,
Ərən Oğuzumsan, ay Heydər babam.

Xalqın ürəyində yaşadır səni,
Bütün bəşər bilir əməllərini,
Müdrilik qoxuyan cümlələrini,
Unutmaram bir an, ay Heydər babam.

Millətimə, el – obama atasan,
Namərdlər qoyurmu yuxu yatasan?!
Qarabağ dərdinə gərək çatasan,
Müqəddəs arzumsan, ay Heydər babam.

Gəlişinlə muma döndü yağılar,
Ara verdi ah – nalələr, ağılar...
Nəfəsinlə qara günlər ağarar,
Könül murazımsan, ay Heydər babam.

Sənsiz taqətsizəm, sənsiz naçaram,
Adınla həyatda qanad açaram,
Dünyanın qoynunda quştək uçaram,
Sən görən gözümsən, ay Heydər babam.

Oruc Göyçəliyəm, daddım dərd-qəm də,
Axır ümidimi tapdım Gəncəmdə,
Nəfəsinlə gündüz oldu gecəmdə,
Ən şirin sözümsən, ay Heydər babam.
Sən görən gözümsən, ay Heydər babam!

10.05.1998

MƏN BABAMIN AD GÜNÜNƏ GƏLMİŞƏM

*Müstəqil Azərbaycanın Prezidenti,
Əbədiyaşar, Milli Liderimiz Heydər
Əliyevin ad gününə*

Üzərində ulduzumuz, ayımız,
Qeyrətimiz, üçrəngli bayrağımız!...
Ucalır hər yerdə şöhrət, şanıımız,
Mən babamın ad gününə gəlmişəm,
Mən yurdumun şad gününə gəlmişəm!

Vətən üçün böyük işlər görübdü,
Siyasətdən söz qalası hörübdü.
Vətənimə gör bir nələr veribdi,
Mən babamın ad gününə gəlmişəm,
Mən yurdumun şad gününə gəlmişəm!

Bayrağımız aya, günə ucalır,
Günü-gündən düşmənlərdən bac alır.
Millətimiz qeyrətindən güc alır,
Mən babamın ad gününə gəlmişəm,
Mən yurdumun şad gününə gəlmişəm!

Siyasətdə dahilərin dahisi,
Natiqliyin əsl bir ilahisi...
Bu müstəqil dövlətimin banisi,
Mən babamın ad gününə gəlmişəm,
Mən yurdumun şad gününə gəlmişəm!

Sığmır yerə, göyə şöhrəti,şanı,
Əlindədi millətimin sükanı!...
Padşahlar içində ona tay hanı,
Mən babamın ad gününə gəlmişəm,
Mən yurdumun şad gününə gəlmişəm!

Tanıtdı dünyaya Azərbaycanı,
Vətənçün qaynadı damarda qanı,
Ayağa qaldırdı bütün cahanı,
Mən babamın ad gününə gəlmişəm,
Mən yurdumun şad gününə gəlmişəm!

Oruc Göyçəli də bilir hər işi,
Bəxti özü verib yaradan kişi...
Haqq gəlib, haqq gedir Heydər in işi,
Mən babamın ad gününə gəlmişəm,
Mən yurdumun şad gününə gəlmişəm!

ZAMANLA, TARİXLƏ BİR YAŞAYACAQ

*Naxçıvanda Azərbaycanın üçrəngli
bayrağını ilk dəfə şöhrətləndirən, hörmətli
dövlət xadimi Heydər Əlirza oğlu
Əliyevə*

Vətən fikirləşən, bayraq düşünən,
Heydər in zəkası bil yaşayacaq!
Üç rəngli bayraq vətənlə birgə,
Heydər in adını bil daşıyacaq!
Tarixə yazılıb şöhrətli, şanlı,
Azərbaycan adı, Heydər in adı!
Təmkinli, hünərli göstərdiyi yol,

Vətənin üçrəngli bayrağında!
Xalqın sabitliyi, bil canhacanda,
Sərbəst yaşayacaq Azərbaycanda!
Heydər zəkası ilə ucalan bayraq,
Vətən üzərində dalğalanacaq!
Heydər siyasəti, Heydər zəkası,
Tarixlə birlikdə yadda qalacaq!
Komandan hökmüylə, vətən balası,
Düşmənin yerində canın alacaq!
Heydər qeyrətilə yüksələn bayraq,
Tarixlə birlikdə bil-yaşayacaq!
Babamın hökmüylə bax bu cahanda,
Sakitlik, sabitlik daim qalacaq!
Bölgədə sülh, cahanda sülh carçısı,
Dünya yaşadığıca bil- yaşayacaq!
Babama verilən türk mükafatı,
Tarixdə, yaddaşa daim qalacaq!
Zaman zəhmətinə verdiyi qiymət,
Tarixdə, zamanda olub ədalət.
Babamda cəsarət, dərin siyasət,
Tarixlə əbədi tam yaşayacaq!
Azərbaycanımın ümid çırağı,
Vətənimə daim mayaq olacaq.
Xalqını hər yerdə uca saxlayan,
Millətlər içində dayaq olacaq.

Xalqa bağlı olan babamın adı,
Dünya şahlarına bil- yadigardı.
Siyasət dəryası bütün cahanda,
Babamın adına tam bağlanıbdı.
İpək yolu kimi çəkdiydi yol,
Şərqi qapısıdı, günəşidi bil.
Azərbaycan olub dünyaya keçid,
Çünki vətənimdə vardı bir igid.
Müsəlman atası çəkilib adı,
Bütün millətlərin tam yadındadı.
Ziyarətgahda da deyirdi yenə,
Azərbaycan vətəndi millətimə.
Babamın vətənə gördüyü işi,
Gələcək nəsillər parlaq görəcək.
Hüseyn Cavid üçün çəkdiyi zəhmət,
Qiyətini tarix, zaman verəcək.
Sibirdən gətirdiyin məzarını sən
Məqbərədə xalqım günəş biləcək.
Yazılacaq adın qızıl həriflə,
Tarix yaşadıqca bil – yaşayacaq!
Heydər qeyrətiylə üçrəngli bayraq,
Tarix yaşadıqca bil -enməyəcək!
Heydərle bayrağın şöhrəti – şanı,
Zamanla əbədi yaşayacaqdı.
Azərbaycan üçün o bir mayakdı,

Şöhrətdi, inamdı, böyük dayaqdı!
Heydər inadından, sözündən dönməz,
Qaldırdığı bayraq bir daha enməz!
Xalqının qəlbində xoş gələcəkdi,
Vətən sərhəddini düzəldəcəkdı!

26.01.2000

YAŞA ODLAR YURDUM AZƏRBAYCANIM!

Müstəqil olubsan, azad olubsan,
Bu yer kürəsində ad-san alıbsan,
Xain düşmənləri oda salıbsan,
Yayılr dünyaya şöhrətin-şanın,
Yaşa odlar yurdum, Azərbaycanım!

Dünya şöhrətlidir sənin rəhbərin,
Dağılıb köksündən qəmin-qəhərin,
Neftinin mənbəyi dərin-dir-dərin,
Yayılr dünyaya şöhrətin-şanın,
Yaşa odlar yurdum, Azərbaycanım!

Tanrı bəxş eləyib hər bir imkanı,
Doqquz iqlimindən səndə varkanı...
Təbiətin kimi təbiət hanı,

Yayılr dünyaya şöhrətın-şanın,
Yaşa odlar yurdum, Azərbaycanım!

Yağılar həsrətlə boylanır sənə,
Sərvətin bəzəkdir bugün vətənə!...
Dönür boz çöllərin yaşıl çəmənə,
Yayılr dünyaya şöhrətın-şanın,
Yaşa odlar yurdum, Azərbaycanım!

Oruc cuşa gəlir adın gələndə,
Nur düşür nurundan şəhərə,kəndə,
Heydər lampaları üzə güləndə,
Yayılr dünyaya şöhrətın-şanın,
Yaşa odlar yurdum, Azərbaycanım!

14.10.2000

**NAXÇIVANDAN
DOĞAN GÜNƏŞ**

*H.Əliyevin amerika
səfərindən sonra*

Naxçıvandan doğan günəş,
İşıq saçır zülmətlərə,
Torpağımı bələyir o,
Al şəfəqə, al səhərə.

Hara getsə bəyan edir,
Millətimin dərd – sərini.
Baxışlardan əridir hey,
Zamanın qəm- qəhərini...

Siyasətdə yoxdu tayı,
Əqli şölə saçır onun.
Hər bir günü, hər bir ayı,
Sədaqətli keçir onun.

O yurduma bir atadır,
Hər kəlməsi yetir dada.
Hamı ona nəğmə qoşur,
Səcdə edir hey bu ada.

Dünya önündə baş əyir,
Onda olan cəsarətə.
Hər kəlməsi dünyamızda,
Qanad verir siyasətə.

Türk dünyası ata sayır,
Belə ağır gündə onu.
Düşmənlərdə dinclik tapmır,
Hey gördükcə öndə onu.

Yaradanı qismət etdi,
Həcc Məşədi ziyarətə.
Müsəlmanlar səcdə qılır,
Onda olan cəsarətə.

Tanrı heç vaxt itirməsin,
Bu günəşin zəhmətini.
Torpağını geri alsın,
Xoşbəxt etsin millətini!

04.10.1997

UCALDAQ BAYRAĞI
ULDUZA, AYA

Vətənim şöhrətdi, qeyrətdi bizə,
Üçrəngli bayraqla əqidəmizə.
Aypara ulduzlu bayrağımızla,
Tanıdaq dövləti bütün dünyaya
Ucaldaq Bayrağı ulduza, aya

Qırmızı qanımız, həm canımızdı,
Yaşılı yolumuz, dörd yanımızdı,
Göyü nəfəsimiz, vicdanımızdı,
Bütün tarixlərdə biz salaq saya.
Ucaldaq Bayrağı ulduza, aya

Dəstəsi avtomat, topdu, tüfəngdi,
Ucundakı dəmir oxdu, finşəngdi.
Quruluşu xalqıma xoş gələcəkdi,
Bu böyük şöhrətdən biz tutaq maya.
Ucaldaq Bayrağı ulduza, aya

Vətənim al geysin sənin sayəndə,
Vüqar olsun bizə sözün, ayəndə
Dilimizdə Azərbaycan deyəndə
Yayılsın səzimiz bütün dünyaya.
Ucaldaq Bayrağı ulduza, aya

Bayraq məşəl kimi göylərə qalxsın,
Düşməni yerində yandırsın, yaxsın.
Dost ölkələr ona fərəhlə baxsın,
Dünya rəhbərləri salsınlar saya,
Ucaldaq Bayrağı ulduza, aya

Qoy düşmənlər bilsin bu Türk dövləti,
Hər işə qadirdi onun milləti
Alacaq torpağı, yoxdu minnəti,
Qoyulacaq bütün yerə sərmayə.
Qalxacaq bayrağım ulduza, aya

Rəhbərim cavandı qüvvəsi çoxdu,
Düşmənin gözünə batan bir oxdu.
Hələ ona tay heç yerdə yoxdu,
Tanıdacaq yurdu bütün dünyaya.
Bayrağım qalxacaq ulduza, aya

Heydər siyasəti vardır qanında,
Xalqın hərarəti vardır canında.
Ahılların sözü saf vicdanında,
Alacaq torpağı, qoymaz son aya.
Bayrağım qalxacaq ulduza, aya

Şöhrətli olacaq azad Vətənim,
Torpağı daşı da geyim kətənim,
Son evimdə geyinsəmdə kəfənim.
Üçrəngli bayrağım salacaq saya.
Fərəhim qalxacaq ulduza, aya

16.10.2003

AZƏRBAYCAN

Müstəqillik günün olsun mübarək,
Vəsfinə mən deyim söz, Azərbaycan.
Qoynun təmizlənsin yağıdan gərək,
Gül açsın dərə, dağ, düz Azərbaycan.

Çıxıb neçə-neçə ərənlər üzə,
Onların hər biri dayaqdır bizə.
Bir gün yetişərək qələbəmizə,
Açarıq yeni bir iz, Azərbaycan.

Dövlətlər var sənə elə baş əyir,
Biri pambıq, biri neft istəyir...
Şanın-şöhrətin də göylərə dəyir,
Sənlə fəxr edirik biz, Azərbaycan.

Bir gün haqsız dava axıra yetər,
Xainin izləri yurdumdan itər...
Güllə bitən yerdən çiçəklər bitər,
Olarsan əbədi yaz, Azərbaycan.

Ana təbiətin gözləri gülər,
Örüşdə, arxacda quzular mələr,
Təzə-tər nəğmələr dilimə gələr,
Düşməz əllərimdən saz, Azərbaycan!
Olarsan əbədi yaz, Azərbaycan!.

AZƏRBAYCANIN

Başımın tacıdı Gerbi, Bayrağı,
Ana Vətənimdi ömrümün bağı.
Bata bilməz bizə eşitsin yağı,
Qeyrətli oğlu var Azərbaycanın!

Babək, Qaçaq Nəbi qaldıracaq baş,
Qılıncda , nizədə oynayacaq baş.
Arxayın olunki, qalmayacaq boş,
Nizamilər yurdu Azərbaycanın!

Çingiz xan, Batı xan, birdə Teymurləng,
O Cıdır düzündə tutacaqlar cəng.
Başlar kəsiləcək, əziləcək əng,
Əlində qeyrətli Azərbaycanın!

Qılınc çəkiləcək yağılar üstə,
Leşlər yığılacaq bir -bir, üst -üstə,
Oxunacaq yenə uca şikəstə,
Koroğlu qeyrətli Azərbaycanın!

Torpağı alacaq pis yağılardan
Qurtulacaq bilin Vətənim dardan.
Sədası gələcək lap uzaqlardan,
Xətai qeyrətli Azərbaycanın!

QÜDRƏTLİ AZƏRBAYCANIM

Millətim yerisin düşmən üstünə,
Coşsun od nəfəsli Azərbaycanım.
İşğal torpaqları azad eyləsin,
Coşsun tunc qəfəsli Azərbaycanım.

Gərsin sinəsini, durmasın geri
Vətən torpağıdı silinməz təri.
Azərbaycanımın igid nərləri,
Püskürsün vulkantək, Azərbaycanım.

Koroğlu, Babəktək meydan soylasın,
Vətənimdən düşmənləri teyləsin.
Yandırsın onları tam kül eyləsin,
Alov qasırğası Azərbaycanın.

Həzi, Qafur tutsun dağı, dərəni,
Tankları dağıtsın bəndi, bərəni.
Yıxsınlar persoya güllə verəni,
Qalxanlı, qılınclı Azərbaycanım.

Qaçqın, köçkün qayıtsınlar yerinə,
Arxa, kömək olsun biri - birinə.

Daş salsınlar xainlərin sərinə,
İldırım həvəsli Azərbaycanım.

Çəksələr harayı haradan, hara
Vuracaq düşməyə minlərlə yara.
Verməyəcək torpaq düşsə də dara,
Qüvvətli, qüdrətli Azərbaycanım.

Gəncə, 06.10.2005

*AZƏRBAYCANIN
DÖVLƏT
MÜSTƏQİLLİYİ
ÖLKƏMİZİN ƏN
BÖYÜK
SƏRVƏTİDİR!*

İlham Əliyev

***AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ ZATİ AİLƏLƏRİ
MÖHTƏRƏM İLHAM ƏLİYEVƏ***

Sivil, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan bu gün hərtərəfli şəkildə inkişaf etməkdədir. Həyatın bütün sahələrində uğurlu nəticələrin əldə olunması görülən işlərin nəticəsidir. Elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələr xalqımız tarixində ən sürətli inkişaf dövrünü yaşayır.

Hamıya yaxşı məlumdur ki, ölkəmizə uğurlar bəxş edən siyasətin təməli müstəqil ölkəmizin memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ömrünün 40 ilə yaxın bir dövrünü Azərbaycanın çiçəklənməsinə, xalqın sosial rifahının yüksəldilməsinə həsr edən Heydər Əliyevin qoyduğu zəngin ənənələr bu gün möhtərəm preziden-

timiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dünyada baş verən və Azərbaycanla bağlı olan prosesləri xalqımızın maraqlarına uyğun şəkildə dəyişməyi bacaran İlham Əliyevin rəhbərliyi illərində görülən işlər qarşıdakı illərdə, beşilliklərdə ölkəmiz üçün daha möhtəşəm, daha əzəmətli uğurlar vəd edir. Şübhəsiz dünya durmadan dəyişir, yeniləşir, təzələnir, inkişaf edir, müasirləşir. Ona görə də yeni tələblər ortaya çıxır.

Ulu Öndər, Ümummüli Liderimiz Heydər Əliyev siyasi məktəbinin bütün prinsiplərini, taktiki, strateji gedişlərini mənimsəyən, özündə təcəssüm etdirən və məktəbin ən layiqli davamçısı olan ölkə başçısı İlham Əliyev cənabları fəaliyyətə başladığı andan yeni tarixi mərhələnin əsasını qoyaraq ölkə və beynəlxalq miqyaslı layihələrə imza ataraq milli və

ümumbəşəri dəyərlərin sintezinə geniş meydan açdı, milli dövlətçiliyin daha da möhkəmləndirilməsinə, ordu quruculuğuna, Regionların Sosial-İqtisadi inkişafını reallaşdıran Dövlət Proqramının həyata keçirilməsinə xüsusi diqqət yetirdi. İlham Əliyev dönəmində ölkə miqyasında əsaslı təkamül prosesinə, qlobal yeniləşməyə, milli həyatımızın bütün sferalarında islahatlaşmaya geniş meydan açıldı. Azərbaycan başdan-başa yeniləşməyə başladı, illərlə yığılıb qalmış problemlər sürətlə aradan qaldırıldı.

Diplomatiya və siyasət sahəsində də uğurlu nəticələr əldə olundu. Azərbaycanın haqq işi Beynəlxalq salonların kürsülərində dönə-dönə gündəmə gətirildi. Dünyanın ayrı-ayrı dövlətlərində yaşayan soydaşlarımızla hərtərəfli iş birliyi diqqət mərkəzinə çəkildi. Azərbaycan diasporası xeyli dərəcədə gücləndirildi, demokratik institutların formalaşmasına, fəaliyyətinə diqqət

artırıldı. Avropa standartlarına və sivil dünyaya inteqrasiya işi xeyli dərəcədə sürətləndirildi.

Dünyada baş verən demokratik prosesləri diqqətlə nəzərdən keçirən, dövlət idarəçiliyi sahəsində buna uyğun işlər görən İlham Əliyev perspektivli, güclü siyasətçi kimi beynəlxalq aləmdə tanınır və bu gün çox böyük nüfuza malikdir. Xalqın mədəniyyəti, milli-mənəvi dəyərlərini yaşadaraq onun Ümumbəşər dəyərlərə inteqrasiyasını sürətləndirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının hər addımı öz bəhrəsini verməkdədir. Əlbəttə bir Müstəqil dövlət kimi gənc olan Azərbaycanın və onun vətəndaşları üçün ən böyük tarixi nailiyyətlər müstəvisində Azərbaycan Qafqazın Lider dövlətinə çevrilmişdir. Xalq, Millət üçün bundan böyük xoşbəxtlik ola bilməz.

İlham Əliyevin böyüklüyü onun gördüyü işlərdə bir daha hiss olunur. Məhz bunun real nəticəsidir ki, Müstəqil Azərbaycan Respublikası dünya arenasında nüfuzlu bir dövlət kimi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilmişdir.

Bu həm də onunla yadda qalan vəziyyətdir ki, sözügedən əlamətdar hadisə Milli müstəqilliyimizin bərpasının 20-ci ildönümün bayram təntənəsinin yaşandığı dövrə təsadüf etmişdir.

İlham Əliyevi bu səviyyəyə çatdıran məhz onun son dərəcə vətənpərvər və humanist bir lider olmasından irəli gəlir.

Ödur ki, xalqımız Möhtərəm Prezidentin ətrafında daha da sıx birləşmişdir.

XALQIN DAYAĞIDI İLHAM ƏLİYEV

*Müstəqil Azərbaycanımızın Prezidenti,
zati aliləri, möhtərəm İlham Əliyevə.
Günəşdən günəş doğar-İlham Əliyevin
doğum gününə*

Zamanın ziynəti, sülhün dayağı,
Millətimin parlaq yanan çırağı,
Dünyaya yayılan səsi, sorağı,
Xalqın mayacağı İlham Əliyev.

Vətənimə nurç çiləyir amalı,
Günə Aya bərabərdir camalı.
Bir oğuldu Heydər Baba dühalı,
Hikmət sorağıdı İlham Əliyev.

Vətənimin dövlətimin başçısı,
Azadlıq rəmzidi sülhün carçısı.
O Odlar Yurdumun mərd ilhamçısı,
Zəfər çırağıdı İlham Əliyev.

Sabitlik, sakitlik bərqərar burda,
Dünya qiymət verir bu gözəl yurda.
Dövlətimin qazandığı uğur da,
Xalqın dayağıdır İlham Əliyev.

Atdığı addımlar gül açır hər il,
Neftimiz dünyaya yol açır hər il.
Dövlətim, millətim olub müstəqil,
Zəfər bayrağıdır İlham Əliyev.

Hər bir vətəndaşa Prezident olan,
Vətənin, dövlətin qeydinə qalan,
Yolunu dövlətdən – dövlətə salan,
Haqqın yarağıdır İlham Əliyev.

Müstəqil Dövlətin – müstəqil şahı,
Millətin azalıb amanı, ahı.
Xalqının arxası, həm də pənahı,
Təməl dayağıdır İlham Əliyev.

Böyük məclislərdə etdiyi çıxış,
Hər yerdə qazanır sürəkli alqış.
Heydər zirvəsində möhkəm dayanmış,
Dövlət dayağıdır İlham Əliyev.

Gəncə şəhəri, 24 dekabr 2009-cu il

İLHAM

*Milli Olimpiya Komitəsinin Prezidenti
Millət vəkili İlham Əliyevə*

Heydər dünyasından boy atıb qalxıb,
Sabahımın ümid çırağı İlham.
Yurduna oğultək qeyrətlə baxıb,
İdmanda Vətənin sorağı İlham.

Gənclərin qəlbində böyük dayaqdı,
İstedadlar üçün yanan mayaqdı.
Qələbələr sənə ad alacaqdı,
Sidneydə qələbə bayrağı İlham.

Ümid qəsəbəsi, şöhrətin – şanın,
Əlillər, qaçqınlar damarda qanın.
Dünyaya yayılan sənə ad – sanın,
Çətin sınaqların dayağı İlham.

Azərbaycan xalqı səni səsləyir,
Hər bir addımına ümid bəsləyir.
Vətən də, millət də səni istəyir,
Yaman günlərimin yarağı İlham.

Oruc cuşa gəlir səni görəndə,
Şirin sözlə sınıq qəlblər hörəndə.
Qarabağ uğrunda sinə gərəndə,
Sabahımın ümidi, çırağı İlham.

Gəncə şəhəri.

***MƏNİM VÜQARIMDI BAŞ
KOMANDANIM***

Müstəqil dövlətim dilər əzbəri,
Azaddır, sərbəstdir on ildən bəri.
Dahidir xalqımın mərd rəhbəri,
Odlar diyarıdı şöhrətim, şanı,ım,
Mənim vüqarımdı baş komandanım.

Dünya dövlətləri tanıyır onu,
Onda müdrikliyin qurtarmaz sonu.
Qaynar bir bulaqdır, haqq verib onu,
Odlar diyarıdı şöhrətim, şanı,ım,
Mənim vüqarımdı baş komandanım.

Ucalır adımız ulduza, aya,
Dövlətlər hörmətlə salırlar saya.
Sədamız yayılır bütün dünyaya,

Odlar diyarıdı şöhrətim, şanıım,
Mənim vüqarımdı baş komandanım.

İnsanlar qardaşdı, sirdaşdı burda,
Burda şölə saçır işıq da, nur da.
Babamız qoyarmı biz qalaq darda?
Odlar diyarıdı şöhrətim, şanıım,
Mənim vüqarımdı baş komandanım.

Arxadı xalqıma Qazax da, Türk də,
Baxıb İlham alır dil də, ürək də.
Dilə gəlib deyir saz da, tütək də,
Odlar diyarıdı şöhrətim, şanıım,
Mənim vüqarımdı baş komandanım.

Sabitlik, sakitlik bərqərar burda,
Hər naxış yaraşır müstəqil yurda.
Vahid komandanlıq birdir bu yerdə,
Odlar diyarıdı şöhrətim, şanıım,
Mənim vüqarımdı baş komandanım.

Yaşında cavandı, şöhrətdə böyük,
Heç kəs çıxa bilməz əhdinə dönük.
Haqdan bir nemətdir ona dahilik,

Odlar diyarıdı şöhrətim, şanıım,
Mənım vüqarımdı baş komandanım.

Bu azad ölkəmin o aqıl şahı,
Azaldıb yurdumdan amani, ahı.
Yoxdur ondan qeyri xalqın pənahı,
Odlar diyarıdı şöhrətim, şanıım,
Mənım vüqarımdı baş komandanım.

Gəncə şəhəri

***BİZ İLHAMA
SƏS VERİRİK***

Biz İlhamı səs veririk,
Azərbaycan İlhamına.
İnsan qəlbinə giririk,
Azərbaycan inamına.

Xalqın gələcəyi gülsün,
Millətlər görüşə gəlsin,
Allah özü imkan versin,
Azərbaycanın naminə.

Hər bir körpə açsın dili,
Ətir versin qönçə gülü,

Xoş gətirsin ildən – ili,
Azərbaycanın naminə.

Torpağım alınsın yaddan,
Şöhrət tapsın uca addan,
Dövlət rəvac alsın xalqdan,
Azərbaycanın naminə.

Sərvətim çatsın özümə,
İşıq gəlsin hər gözümə,
Yaraşlıq versin düzümə,
Azərbaycanın naminə.

Koroğlu, Babək dirilsin,
Qacaq Nəbi baxıb dinsin,
Həzi, İsrafil də bilsin,
Azərbaycanın naminə.

Şəhidlər dursun ayağa,
Ürəkləri dönsün dağa,
Rəhmətləri göydən yağa,
Azərbaycanın naminə.

Oruc, hər an gülə üzün,
Düşmən ölə düzüm – düzüm,

Qələbələr ola bizim,
Azərbaycanın naminə.

Gəncə ş. 15.10.2003-cü il

GÜNƏŞDƏN GÜNƏŞ DOĞAR

İlham Əliyevin doğum gününə

Günəşdən Günəş doğar deyib atalar,
Bizim Günəşimiz Nurdan doğulub.
Vətəni gözəldi, özü müqəddəs,
Günəşimiz xoş diyardan doğulub,
Gözəl Vətən Naxçıvanda doğulub.

Haqq verib payını dərin kamaldan,
Möhkəm iradəli, Nurlu camaldan.
Siyasətnən xoş arzulu amaldan,
Düzgün inam, etibardan doğulub,
Gözəl Vətən Naxçıvanda doğulub.

Siyasətdə onun yox idi tayı,
Sərrast danışığı, həm seçim payı.
Zəkası, yaddaşı hər ili, ayı,
O qeyrətli bir vüqardan doğulub.
Gözəl Vətən Naxçıvanda doğulub.

Atası Heydərdir, kamil bir ustad,
Sözüylə yaradıb dünyada büsat.
Bakı – Ceyhan kəməri tapıbdı nicat,
Nurlu aləm ol, Xudadan doğulub,
Gözəl diyar, Naxçıvanda doğulub.

24 dekabr, 2008 – ci il

Günəşdən günəş doğar

Həqiqət belədir yaranan vaxtdan,
Aqillər söyləmiş şən tacu-taxtdan,
Ətiri çox olar haqq verən payın,
Əvəzi heç olmaz yaxşılıq sayın.
Olmasa qəlbində vətənə hörmət,
Sənə qalib gələr hər yerdə töhmət.
Dayanmasa insan hər zaman mətin,
Yaxşılıq əlində olar çox çətin.
Ustad kəlamında bir həqiqət var,
Qəlbin geniş olsa, olmaz dünya dar.
Gədədən törəyən şah ola bilməz,
Onun yaxşı işi yaddaşda qalmaz.
Qanında dolanan bəd əməlləri,
Dağıdar hər yerdə düz təməlləri.
Halal süddən, qandan bəd övlad olmaz,
Bəd əməli heç vaxt başlara dolmaz.

Atalar düz demiş ustad sözünü,
Sən yoxla hər işin astar, üzünü.
Günəş zərrəsində ləkələr olmaz,
Gecənin zülməti heç vaxt pozulmaz.
Günəşdən günəş doğar deyib atalar,
Sərrast sözü düzgün sayıb atalar.
Şahın təlimindən şah çıxar ancaq,
Millətə, xalqına düz baxar ancaq.
Qılınc da oynatsa, düşmən də bassa,
Koroğlutək köhlən boynunda yatsa,
Şöhrəti yayılar obaya, elə,
Heç vədə ömrünü bəxş etməz yelə.
Tarix də yaşadar qəhrəmanını,
Doğrudar xalqının düz inamını.
Sərrast işin sonu yaxşılıq olar,
Tarixin hökmüylə yaddaşda qalar.
Samballı sözlərin zərəri olmaz,
Dostluqla düzələn ilqar pozulmaz.
Həqiqətdi, deyib atalar bunu,
Nurdan qaçaq düşər zülmətin sonu.

26.01.2003. Gəncə şəhəri.

YENİ İLHAM KÖRPÜLƏRİ

*Müstəqil Azərbaycan Respublikasının
Prezidenti, Zati Aliləri İlham Əliyev
paytaxdımızda tikdirdiyi yeni gözəl, dünya
standartlarına cavab verən körpülərə*

Bakımız gül tək açır,
Yeni İlham körpüləri.
Hər tərəfə şəfəq saçır,
Yeni İlham körpüləri.

Yeni Azərbaycan qurdu,
Partiyayla birgə durdu.
Xainlərə zərbə vurdu,
Yeni İlham körpüləri.

Azərbaycan -Heydər,dedik,
Biz onunla birgə idik.
İndi zirvə şöhrətliyik,
Yeni İlham körpüləri.

Heydər lampaları yanır,
Azərbaycan işıqlanır.

İnam üstündə dayanır,
Yeni İlham körpüləri.

Xalq İlhamı dəstəklədi
Hamı ona bəli dedi.
Abadlığın sevincidi,
Yeni İlham körpüləri.

Heydər yoluyla gedəcək,
Qərinələr fəth edəcək,
Hamıya yol göstərəcək,
Yeni İlham körpüləri.

Bütün millət onu dedi,
Azərbaycanın fəxridir,
Qüvvəmizdə birlikdədi,
Yeni İlham körpüləri.

Bütün ölkələr baş əyir,
Hər gələnlər əhsən deyir,
Hər tərəfə yol göstərir,
Yeni İlham körpüləri.

Mənim Bakım zəfər çalır,
Bütün dünyaya səs salır,

Hamının qəlbində qalır,
Yeni İlham körpüləri.

Xalqın gözündə ucalır,
Tarixdə, yaddaşda qalır,
Nurunu günəşdən alır,
Yeni İlham körpüləri.

Gül açır arzu-diləyi,
Ətir saçır gül-çiçəyi,
Azad yurdumun bəzəyi,
Yeni İlham körpüləri.

Tıxacları azad edir,
Hər sürücü sərbəst gedir.
Xoş birliyin mənbəyidir,
Yeni İlham körpüləri.

Rahatlığa yol göstərir
Gül-çiçəyi ətir-ətir.
Hər tərəfi naxış-çətir,
Yeni İlham körpüləri.

Xainlərin gözün tökür,
Ürək -ciyərini sökür,

Dostlar baxır, həsəd çəkir,
Yeni İlham körpüləri.

Hər gün millət keçir üstən,
Hərəkəti seçir üstən.
Qorxusu yox heç bir kəsdən,
Yeni İlham körpüləri.

Oruc Göyçəli fəxr edir,
Birlik məqsədini güdür.
Bizə ölməzlik örgədir,
Yeni İlham körpüləri.

Bakı şəhəri

İLHAM ƏLİYEVİN QALIB İŞLƏRİNƏ

Tikdirdiyi məktəb, xəstəxanalar,
Baxıb alqış deyir daim analar.
Tələbə bilik alır, xəstə sağalır,
Tikilən tarixdə, yaddaşda qalır.
İnkişaf xalqındır, həm vətənidir,
Tikdirən cəsurdur, həm də mətindir.
İdman binaları millətə qulluq,
Dünyada hər yanda qalib oluruq

Çempionlar gəlir qızıl medallı,
Bayrağımız ucalır yaşılı – allı .
Qalib səslərimiz zirvəyə çatır,
Xainə, düşmənə naz – qəmzə satır.
Vətən çiçəklənir, həm yaşillaşır
Xalqımın fərəhi hey aşır, daşır
Köhnə tikililər tam təzələnir,
Millətin üstünə şöhrət ələnir.
Uca binaların göyləri dəlidir,
Dövlət inkişafı göyə yüksəlir.
Qarabağ işi də artıq yetişir,
Ordumuz düşmənin bağrını deşir.
Azad edəcəkdİ torpağımızı,
Gül-çiçək edəcək hər dağımızı.
Qalib olacaqdı Azərbaycanım,
Artacaqdı mənim şöhrətim-şanım.
O zaman qələmim qiymət alacaq,
Tarixdə, yaddaşda daim qalacaq.
Biləcəklər Oruc haqqı düz yazıb,
Qələmilə düşmən qəbrini qazıb.

Gəncə şəhər i 24.12.2009

MƏSLƏHƏT

*Müstəqil Azərbaycan Respublikasının
banisi Heydər Əliyevin möhtərəm
Prezidentimiz İlham Əliyevə məsləhəti*

Gəl indi sən estafati qəbul et,
Heydərini siyasi yolu ilə get,
Xalqın dəstəkləsin sənini adını,
Bu dünya tanısın təmiz zatını.
Xalqına hər zaman işıqlı yol seç,
Əqillə elinə oxşar geyim biç.
Əməlinlə gətir xalqı heyrətə,
İnansınlar səndə olan qeyrətə.
Siyasətdə saxla Heydər yolunu,
Yaxşı saxlayasan ağır elini.
Dünya dövlətləri tanısın səni,
Bəyənsin hər zaman siyasətini.
İnkişaf yolunda zəfər çalan ol,
Dünya xalqlarının yaddaşında qal.
Bar versin hər zaman əkdinin ağac,
Xalqının başında ol sən qızıl tac.
Xalqın dəstəkləsin saxlasın səni,
Dövlətlər tanısın düz əməlini.
İnkişaf böyüsün dirçəltsin eli,
Vətəni ucaltsın neftinin seli.

Bütün torpaqlara su kəməri çək,
Vətənə, xalqına çoxlu taxıl ək.
Kür, Araz çayından istifadə et,
Həm xalqı birləşdir, səfərlərə get.
Sərhəd kəndlərində böyük zavod tik,
Millətin varlansın, güdməsin qəpik.
Xalqın şöhrətlənsin, qazansın şərəf,
Kəndlərin axmasın şəhərə tərəf.
Nə qədər şən olsa çöl biyabanın,
O qədər çox olar qoynun, çobanın.
Kürün üzərində nəhəng SES-lər tik,
Günəştək parlansın gur elektirik.
Heydər lampaları nur, işıq salsın,
İşgüzar insanın könlünü alsın.
Becərsin torpağı, bol məhsul alsın,
Dövlətin varlansın, zəfərlər çalsın.
Dövlət qoruqları saxla dövlətdə,
Çaşmasın turizmi heç biri halətdə.
Sənə şərəf olsun gördüyün işlər,
Sarsıtmasın səni hər keçən qışlar.
Ceyhan kəməmindən böyük xərac al,
Dövləti, xalqını razı yola sal.
Hər gələn qonağa mərhəmət eylə,
Hər bir işlərində sən hörmət eylə.
Razı getsinlər hər söhbətindən,

Gedəndə danışsın siyasətindən.
Yeni tikintilər ucalsın göyə,
Əcnəbi ölkələr tək səni öyə.
Müsəlman dünyası oxşasın səni,
Bar – bəhrəylə görsün hər əməlini.
Çəkirdiyin yollar şərəf gətirsin,
Bütün planların başa yetirsin.
Uc qar kəndlərinə qazla, işıq çək,
Bağırı çatlasın düşmənlər görcək.
Kəndlərin varlansın, büdcən çoxalsın,
Mal, qoyun məhsulunu xariclər alsın
Üzüm bağlarını yenidən dirçəlt,
Çoxalsın valyutan, çoxalsın manat.

Alacaq torpağı Şanlı Ordumuz

Alacaq torpağı Şanlı Ordumuz
Azad olacaqdı Ana yurdumuz.
Dağılmış yerləri abad edəcəkdir,
Xalqım hər vaxt qələbəyə yetəcəkdir.
Dağların sərvəti bizim olacaq,
Millət varlanacaq şən dolanacaq.
Mal, qoyun sürüsü artacaq yenə,
Çıxacaqlar onlar yaylaq yerinə
Qoyun sürüləri çoxalacaqdı,

Pendiri, motalı bol olacaqdı.
Çadır qurulacaq yaylaqlarımda,
Nəhrə çalxanacaq dörd bir yanında.
Babalar mal-qoyun bəsləyəcəklər,
Nənələr nəğməynən səsləyəcəklər.
Babalar gələcək çörək yeməyə,
Nəvəylə birlikdə nəğmə deməyə.
Örüşlər biçilib tayalanacaq,
Qış vaxtı mal-qoyun kefdə olacaq.
Qaçqınlar qayıdacaq öz ocağına,
Dağın, dərəsinin düz qucağına.
Düzə, çəməninə sahib olacaq,
Elinə, xalqına sadıq qalacaq.
Qoyun sürüləri yayılacaq döşə,
Otaracaqlar onu gülüşə - gülüşə.
Ata -baba yurdu şən-lənəcəkdı,
Torpağı becərib, taxıl əkəcəkdı.
At belinə qalxıb dağı gəzəcək,
Hər yanda düşmənin başın əzəcək.
Rəhbərim xalqımla bir olacaqdı,
Xalqımın əhdinə düz qalacaqdı.
Onu sevəcəkdı xalqı hər zaman,
Xalqı çəkməyəcək nə ah, nə aman.
Hamı bir olacaq, şən yaşayacaq,
Sakitlik, sabitlik daim olacaq.

Əsgər balalarım qoruyacaq bizi.
Heç kəsə verməyəcək sərhəddimizi.
Qəhrəmanlar olacaq dillər əzbəri,
Obalar – oymaqlar, ellər əzbəri.
İgidlər daha da şöhrətlənəcək,
Elimə - obama nur ələnəcək.
Xainlər, xəbislər qırılacaq bil,
Geriyə düşəcək onlar ilbə - il.

AZƏRBAYCANIMDI SÖZÜN GÖVHƏRİ

Azərbaycanımdı sözün gövhəri,
Muğamla açılır onun səhəri,
Abadlaşır kənd, qəsəbə, şəhəri
Dövlətlərə nümunədi sərvəti

İpək yolu birləşdirir elləri,
Dost eyləyir millətləri, dilləri,
Qonaqları ətirləyir gülləri,
Millətlərə ərməğandı hörməti.

Nefti, qazı yol açıbdı hər yana ,
Hörmət qazanıbdı gəlməyir sana,

Dünya qiymət verir Azərbaycana,
Bəllidi Cahana şanı, şöhrəti,

Dövlətlərdən çox sirləri bilirəm,
Xainlərin kal sözünə gülürəm,
Oruc kimi bu məqsədə gəlirəm,
Hər işdən vacibdi sülh siyasəti.

Gəncə 2011

Azərbaycanımın xoşməramlı səfiri
Millət Vəkili humanizm və
insanpərvərlik örnəyi
Mehriban Xanım Əliyevaya

Cəmiyyətdə mərhəmət və xeyirxahlığın, savab əməllərin müqəddəs ünvanına çevrilməklə zaman etibarilə o qədər böyük olmayan müddətdə ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələr uğurla gerçəkləşdirməyə nail olmuş Heydər Əliyev fondunun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsi özündə Ulu Öndərimizin ali ideallarını parlaq şəkildə təcəssüm etdirir.

Qloballaşmanın bütün dünyada qarşısı alınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir dövrdə minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünə məxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi milli düşüncə və dəyərlər sisteminin mədəni intellektual mülkiyyətinin mənfi yüklü yad təzahürlərdən qorumaq kimi bir missiyanın öhdəsindən layiqincə gəlir.

İctimai statusda fəaliyyət göstərən Heydər Əliyev Fondunun qarşısına qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə Azərbaycanın hərtərəfli inkişafı və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə öz töhfəsini verməyə çalışır. Fondun fəaliyyəti eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi ideyaların cəmiyyətdə möhkəm əsaslarla uğur tapması, fərqli sivilizasiyaların dialoquna keçmiş və gələcək arasında möhkəm körpü salınmasına insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik humanizim kimi müqəddəs dəyərlərin inkişaf edilməsinə yönəlmişdir.

Heydər Əliyev fondu yarandığı gündən Ulu Öndərimizin milli dövlətçilik ideyalarını nəsillərə aşılamaq əsası Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi mədəni inkişafa dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasətin öyrənilməsinə, təbliğinə və ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanca-

nın tərəqisi və xalqımızın rifahı naminə geniş miqyaslı proqram və layihələrlə çıxış etmiş, böyük ictimai nüfuz qazanmışdır.

Fond mövcud olduğu qısa müddətdə həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarında elm, təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya və sosial sahələrdə geniş miqyaslı bir çox tədbirlər həyata keçirmişdir. Ulu Öndərimiz Heydər Əliyev insanpərvərlik və humanizim məfkurəsində çıxış edən fond qayğı və köməyə ehtiyacı olanlara diqqətini əsirgəmir. YUNESKO – nun Xoşməramlı Səfiri, Milli Məclisin Deputatı Mehriban Xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşacağını əminliklə vurğulayır: "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döyduyü qapılar onun üzünə bağlı qalır. O öz dərdi ilə öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o üzünü bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini

həll edirik, amma o insan burada nə biganəlik, soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə əsrlər boyu formalaşan ənənələrimizə xas olan gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq”. Bu fikirlər YUNESKO-nun Xoşməramlı Səfirinin yüksək humanizminin və insanpərvərliyinin əyani təəcəssümüdür.

Cəmiyyətdə insanpərvərlik, humanizm ideyalarının möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin Deputatı Mehriban Xanım Əliyevanın təşəbbüsü əsasında bu günlərdə milli məclisdə qəbul olunaraq dövlət başçısı tərəfindən imzalanan və icrasına başlanılan amnistiya aktının cəmiyyətdə böyük diqqətlə və hörmətlə qarşılanması da bu baxımdan təsadüfə deyildir.

Ulu Öndərin humanist siyasətinin, diqqətinin əyani nümayişi olan bu amnistiya aktı həm də onun xatirəsinə ehtiramın ifadəsi kimi diqqəti çəkir. Amnistiyanın icrası prosesinə məhz cari ilin 10 may tarixində başlanması da rəmzi səviyyə daşımaqla, xalqımızda ikiqat sevinc duyğuları oyatmışdır.

Təqdirəlayiq haldır ki, Ulu Öndərimiz tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilən bu humanist siyasətə Heydər Əliyev Fondu da öz töhvəsini verir.

Fondun prezidentinin xoşməramlı təşəbbüsü əsasında gerçəkləşmiş amnistiya aktı cəmiyyətdə ürəkdən dəstəklənir və təqdim edilir. Müntəzəm olaraq imzalanan əfv fərmanları, eləcə də qəbul olunan amnistiya aktları Azərbaycanın demokratik imicini daha da gücləndirməklə, rəsmi Bakının insan hüquqları üzrə ixtisaslaşmış bir sıra beynəlxalq qurumlarla, xüsusən də ATƏT, Avropa Şurası kimi təşkilatlarla münasibətlərinin genişlənməsinə böyük imkanlar acır. Bu və digər humanist ad-

damlar rəsmi Bakının Avropa təşkilatları ilə normal əməkdaşlıqda maraqlı olduğunu, demokratik və dövlət quruculuğu prinsipinə sadıqlığını nümayiş etdirir.

Mehriban Xanım Əliyeva çağdaş Azərbaycanın bütün taleyüklü məsələlərində, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, o cümlədən klassik Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Nəsiminin, Xəqaninin adlarına xüsusi yer ayrılmasında, Azərbaycan xalçaçılığının təbliğ olunmasında, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan muğam sənətinin dünyaya inteqrasiya edilməsində, xaricdə yaşayan azərbaycanlılarla iş aparılmasında, diasporun gücləndirilməsində müstəsna rola malikdir.

Azərbaycanın qəhrəman qızı Mehriban Xanım Əliyeva aparıcı qurum və təşkilatlarında, zirvə toplantılarında, sammitlərdə, Xoşməramlı Səfirin yığıncaqlarında, BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında, Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında, Heydər Əliyev Fondunun layihəsi olan “Müharibə və Tarixi

Mədəniyyət Abidələrimiz” kitabının təqdimat mərasimində Azərbaycanın birinci xanımına verilən “Qızıl Ürək” Beynəlxalq Mükafatının təqdimat mərasimində doğma məmləkətimiz haqqında yüksək təəssürat yaratmışdır.

Müstəqil Azərbaycanımızda bu görülən gözəl, insanpərvər işlərlə bərabər Azərbaycanımızın birinci xanımı Mehriban xanım Əliyeva həm də Azərbaycan körpələrinin anası kimi körpələr qəlbində ana kimi yaşayır. Mehriban xanım Əliyevanın xeyirxah, humanist, mehriban, uşaqsevər ana kimi dünya rəhbərlərinin xanımları ilə müqaisədə ən yüksək yer tutmuşdu.

Ona görə də Azərbaycanımızda sahibsiz uşaqların və körpələrin anası deyirlər . Mehriban xanım Əliyeva Böyük Ana adına layiqdi.

Mehriban xanım Əliyevanı körpələr anası kimi Allah özü nəzərində saxlasın, hifs etsin. Amin!

**HEYDƏR ƏLİYEV FONDUNUN
PREZİDENTİ MİLLƏT VƏKİLİ
MEHİBAN XANIM ƏLİYEVAYA**

Heydər Fondu işıq salır dünyaya
Ucalır sədası günəşə, aya
Dünya dövlətləri salırlar saya
Mehriban xanımın siyasəti .

Körpələr Anası deyirlər ona
Balalar şirindi, hər birinə ana
Şölə saçır tamam Azərbaycana
Mehriban xanımın siyasəti.

Vətən qeyrətlidi bütün vərdişlər
Xalqına layiqdi gördüyü işlər
Yaddaşlarda qalır tamam bu işlər
Mehriban xanımın cəsarəti.

Körpələr çox sevir anatək onu
Körpələr payıdı bəzəkli donu
Hər zaman xoş olur sözünün sonu
Mehriban xanımın siyasəti.

VƏTƏNƏ LAİQDİR MEHRİBAN XANIM

Azərbaycanımın böyük gəlini,
Əsirgəmir xalqa kömək əlini.
Körpələrim sevir şirin dilini,
Vətənə laiqdır Mehriban xanım.

Tikilən məktəblər, xəstəxanalar,
Avropa sitilli avadanlıqlar.
Təşəkkür diləyir ata, analar,
Vətənə laiqdır Mehriban xanım.

Körpələri sevir, körpələr onu,
Körpələrə özü geydirir donu.
Gördüyü işlərin görünmür sonu,
Vətənə laiqdır Mehriban xanım.

Hacı Zeynalabdin kimi ad alıb,
Ölkənin xöşməramlı səfiri olub.
Xalqının hər yerdə qeydinə qalıb,
Vətənə laiqdır Mehriban xanım

Ölkənin xoş məramlı səfiri olub,
Təmkinlə, ağılla kamala dolub.
İşilə tarixə dərin iz salıb,
Vətənə laiqdır Mehriban xanım.

ANA VƏTƏN ÇAĞIRIR!

Tərpənin, tərpənin Vətən dardadı,
Qələbə də, inam, etibardadı.
Gücünüz qan vuran damarlardadı,
Ay oğullar, Ana Vətən çağırır!

Sizə alqış deyir ata-analar,
Sizin yolunuzu gözləyir bahar.
Qəlbə inam varsa, qələbə də var,
Ay oğullar, Ana Vətən çağırır!

Allah qüvvət versin, meydan açasız
Zülfüqarla gərək işıq saçasız.
Azğın kafərləri bir-bir biçəsiniz,
Ay oğullar, Ana Vətən çağırır!

Torpağım Qiblədi, Vətən Kəbədi.
Namərdlər etdiyi haqsız davadı.
Sizə qüvvət verən ol Mustafadı,
Ay oğullar, Ana Vətən çağırır!

Ayıq olun, gözdən qaçar kafərlər,
Başımıza oyun açar kafərlər.

Doğanaqdan gəlib keçər kafərlər,
Ay oğullar, Ana Vətən çağırır!

Kömək durun darda qalan yoldaşa,
Sirdaş olun yaman gündə sirdaşa.
Vuruşmada qardaş olun qardaşa,
Ay oğullar, Ana Vətən çağırır!...
Ay oğullar, Azərbaycan çağırır!..

AZƏRBAYCAN ƏSGƏRİ

Adınla bağlıdır elin hünəri,
Tarixə nəqş elə hər bir zəfəri.
Gətir bu yurduma aydın səhəri,
İrəli! İrəli!
Azərbaycan əsgəri!

Göstər meydanlarda qüdrətini sən,
Qoru səngərlərdə qeyrətini sən.
Ucalt Vətənimin şöhrətini sən,
İrəli! İrəli!
Azərbaycan əsgəri!

Bu ulu torpağa canlı sipərsən,
Daşı da köksünə sıxıb öpərsən.

Gətir o müjdəli qələbəni sən,
İrəli! İrəli!
Azərbaycan əsgəri!

Düşmənin leşini sər leşi üstə,
Tanrıdan həmişə güc-qüvvət istə!
Bu sınaq günündə dərmə nəfəs də,
İrəli!
İrəli!
İrəli!
Azərbaycan əsgəri!

20.02.1992

**KÖMƏYİNİZ TANRI
OLSUN DEYİRƏM**

Qarabağdakı könüllü əsgərlərə

Qarabağda yurd qoruyan balalar,
Kororğlu qeyrəti sizlərdə də var.
Hər bir addımınız bir uğur olar,
Köməyiniz Tanrı olsun deyirəm.

Nərə çəkin, bənd-bərəni kəsdirin,
Qılınc vurun, yağları susdurun.

Haram tikə yeyənləri qusdurun,
Köməyiniz Tanrı olsun deyirəm.

Ana üçün, Vətən üçün hər an siz,
Lazım gəlsə, canınızdan keçərsiz.
Səngərləri yuva kimi seçərsiz,
Köməyiniz Tanrı olsun deyirəm.

Oruc əmi can söyləsin sizlərə,
Heydər baba komandandır bizlərə.
Zəhminizdən qoy yatmasın dağ-dərə,
Yağı yaman günə qalsın deyirəm!
Köməyiniz Tanrı olsun deyirəm.

14.04.1991

AZƏRBAYCAN ƏSGƏRİNƏ

Səngər sanki döşəyidir əsgərin,
Bu dar gündə gərəyidi əsgərin.
Vətən geyindirir ona səngəri,
Çünki ondan umur böyük zəfəri.
Yurdumun əsgəri oyaqdı bu gün.
Sabahkı ağ günə dayaqdı bu gün.
Əsgər Vətən üçün köksünü gərir,
Azadlıq uğrunda canını verir.

Gecə-gündüz bir an gözünü yummur,
Heç kimdən, heç kəsdən təşəkkür ummur.
Köksündə boy atır bir arzu-dilək!
Təmizlənsin yurddan düşmənlər gərək,
Qovsan bu dağlardan dumanı-çəni,
Vətən də alqışlar hər zaman səni.
Vətən təmizlənsə, qurtarsa dava,
Əsgərə bəxşişdir təmiz su, hava.
Dağlar da, daşlar da baş əyər ona,
Vətən həm yurd olar ona, həm ana!
Tarix yaşadıqca yaşayar o da!
Tarix boyu düşmən alışar oda!

ANA DİLİM

Ana dilim hər dillərdən şirindi,
Sözlərimdə gözəlləşir öz dilim.
Danışdıqca təmiz Ana dilimdə,
Gözlərimdə gözəlləşir öz dilim.

Cənnətə çevrilir dilim dinəndə,
Ruhum cana gəlir əlim dinəndə.
Sözüm şirinləşir bəlim dinəndə,
Sözlərimdə gözəlləşir öz dilim.

Salam – kəlam eyləyəndə qeyrətim,
Dərdlərimi söyləyəndə cürətim.
Millətimlə başlayanda söhbətim,
Sözlərimdə gözəlləşir öz dilim.

Cavanlara ustad sözüm yaraşır,
Ahıllar düz sözə olublar aşır.
Şirin söz yığmışam mən qaşır-qaşır,
Şirin sözdə gözəlləşir öz dilim.

Oruc da hər işdən halı yaranıb,
Haqqın tərəfindən bəli, yaranıb.
Hörmətdə, izzətdə Vəli yaranıb,
Nur gözümdə gözəlləşir öz dilim.

08.01.2010

XALQA MƏHƏBBƏTDİ İÇİNDƏKİLƏR

Yüküm zərdi, ləldi sözdən, nağıldan,
Səbirdi, möhnətdi içindəkilər
Nizami hikmətli, Füzuli sözlü,
Böyük mərhəmətdi içindəkilər.

Çəkirm bu yükü ömrüm boyu mən,
İçindəki şirin məzə - meydi şən,
Nağıl kimi söyləyərim istəsən,
Dərin bir hikmətdi içindəkilər.

İnam, etiqaddı danışan dili,
Vardır qızılgülü, darçını, hili,
Öyrənsən ömrünün açılan gülü,
Xalqa məhəbbətdi içindəkilər.

Oxuyub imana gələ bilələr,
Şirin danışalar, şirin gülələr,
Qəlbindəki ləkələri silələr,
Əlçatmaz şöhrətdi içindəkilər.

Oruc Göyçəliyəm, şirin diləm mən,
İstərəm hamını şirin biləm mən.
Arzuynan dövr edən şirin iləm mən,
Arzudu, diləkdi içindəkilər,
Xalqa məhəbbətdi içindəkilər.

Bakı yolu, 14.08.2008

**AZƏRBAYCANIN GÖZƏL
MƏKANLARINDAN...**

BAKI

Dünyanın gözündə günəşdi, aydı,
Yaşıl libasına bürünüb Bakı.
Buranın qışı da elə bil yaydı,
Daim giləvarla öyünüb Bakı.

Vətənin torpağı, daşı da ləldi,
Ayağı da ləldi, başı da ləldi.
Dünya tarixində yaşı da ləldi,
Narahat ürəktək döyünüb Bakı.

Xudam şöhrət-şanı ona veribdi,
Bu şəhər gecələr nur gətiribdi.
Xalqın dərd-sərini çox götürübdü,
Nə çöküb, nə də ki, sürünüb Bakı.

Gərib düşmənlərə sinəsini də,
Ucaldıb aləmə gur səsini də,
Dərib neft qoxulu nəfəsini də,
Həmişə vüqarlı görünüb Bakı.

Millətim dünyada sənlə öyünüb,
Ürəkləri hər vaxt sənlə döyünüb,

Ellərim Xəzərlə, sənle öyünüb,
Oruc da səninlə sevinib Bakı.

GƏNCƏM

Harada olsam da səni anıram,
Ay güllü, çiçəkli, çinarlı Gəncəm.
Özümə hər yerdə pənah sanıram,
Sən imam diyarlı, vüqarlı Gəncəm.

Səndən uzaq düşsəm, dözməz ürəyim,
Sənsən qəlbimdəki arzum, diləyim,
Ömrüm, ümidim, xoş gələcəyim,
Ay mənim Murovlu, Qoşqarlı Gəncəm.

Sənsiz uşaq kimi qərubsəyirəm,
Səndə olan zaman bil ərköyünəm,
Başqa şəhərlərdə səni öyürəm,
Ay mənim bakirə, ay nurlu Gəncəm.

Oruc coşur hərdən, yaz seli kimi,
Kükrəyir payızın küləyi kimi,
Dünyanın müqəddəs mələyi kimi,
Ay mənim inamlı, ilqarlı Gəncəm.

Gəncə, 06.10.1999

GƏNCƏMİN

Çox yeri gəzmişəm aranlı-dağlı,
Yoxdur heç bir yerdə tayı Gəncəmin.
Könül oxşayandı bağçası-bağı,
Gözəlliklər olub payı Gəncəmin.

Yurdumun Göy gölü, Maral gölü var,
Kəpəz, Qoşqar elə qürurla baxar.
Günəş üfüqlərdən fərəhlə çıxar,
Bir dünyadır yazı, yayı Gəncəmin.

Kolların dibindən bənövşə baxar,
Qızılgül, qönçədə hələ darıxar.
Nəgmə deyə-deyə gur sular axar,
Bir bəstəkar olar çayı Gəncəmin.

Göy gölümün suyu Gəncəyə gələr,
Nizami babamın ruhu da gülər,
Xain ermənilər yanıb-tökülər,
Abi –zəməzəm dadar suyu Gəncəmin.

Neçə şəhərlərdən soraq alıram,
Bir –bir ürəyimdə saya salıram,

İndi şöhrətindən mən ucalıram,
Düşüb tarixlərə izi Gəncəmin.

Havası təmizdi, suyu təmizdi,
Burda bir-birinə hamı əzizdi,
Ürəklər genişdi, sanki dənizdi,
Bitib –tükənməzdi sözü Gəncəmin.

Qoynunda yurd salıb ərənlər, ərlər,
Əriyib dumantək qəmlər, qəhərlər.
Uğurlu açılıb burda səhərlər,
Lalədir ocağı-gözü Gəncəmin!
Düşüb tarixlərə izi Gəncəmin!

17.05.1991

NAXÇIVAN

Vətənimə gözəl dahi yetirib,
Tarixində dərin izli Naxçıvan.
Siyasətə böyük oğul gətirib
Dağı duzlu, ömrü yazlı Naxçıvan.

Bu övladı yurdu ucaldıb göyə,
Döndərib hər yanı gülə-çiçəyə,

Çatdırıb xalqını arzu-diləyə,
Sərin sulu, ala gözlü Naxçıvan.

Dahini vəsf etmək sığmaz varığa,
Bənzəyər həmişə o uca dağa.
Milləti qaldırar hər an ayağa,
Gur avazlı, kəskin sözlü Naxçıvan.

Ər oğul tanınar eldə hər zaman,
Xalqın adı düşməz dilindən bir an,
Həqiqət boy atar arzularından,
Sinəsi alovlu, közlü Naxçıvan.

Müstəqil ölkəmə, azad ölkəmə,
Veribsən möhkəm qol-qanad ölkəmə.
Dahi yetiribsən azad ölkəmə,
Ay Oruc, alovlu közlü Naxçıvan!
Üfüqləri günəş üzlü Naxçıvan.

13.02.2000

GƏDƏBƏYİM

Yurdum, tanrım, fələyim,
Bol süfrəm, bol çörəyim.
Dar günümdə gərəyim,
Vətənim, həm ürəyim,
Ay mənim Gədəbəyim.

Yaşıl meşəm, dağlarım,
Bol bəhrəli bağlarım,
Sərin gur bulaqlarım,
Arxam, yiyəm, köməyim
Ay mənim Gədəbəyim.

Kığ baldırğan dərəli,
Kəklik, cüyür bərəli,
Bal, qaymalı, kərəli,
Ciyər param, ürəyim,
Ay mənim Gədəbəyim.

Dağları el-obalı,
Bağlı; alma-gavalı,
Çayları qızıl xallı,
Qibləm, Kəbəm, diləyim,
Ay mənim Gədəbəyim.

Oruc qoynunda gəzib,
Çəmənindən gül üzüb,
Nəğməni sənə yazıb,
Canım, qanım, ürəyim,
Ay mənim Gədəbəyim.

Gəncə, 10.05. 1999

GƏDƏBƏYİMƏ

Ürək açan gözəl nəğmə qoşaram,
Şaxtalı, boranlı Gədəbəyimə.
Nəğməli könlümdən elə coşaram,
O dağlı, aranlı Gədəbəyimə.

Könlüm quşu qonar budaqlarına,
Quzeydə saxlanan o ağ qarına.
Heyranam elimin həm gen-darına,
Vurğunam dumanlı Gədəbəyimə.

Naxışlı, bəzəkli sözlər biçərəm,
Şəlaləli çaylarından keçərəm.
Qanadlanıb bil ki, hər vaxt uçaram,
O sazlı, kamanlı Gədəbəyimə.

Mənə xoşdu dərəsi də, dağı da
Çiçəklənən bağçası da, bağı da.
Bata bilməz ona heç vaxt yağı da,
Arxalı, gümanlı Gədəbəyimə.

Canımı verərəm yad ayaq alsə,
Qanımı verərəm qanı azalsə.
Orucun şən könlü eşqə dolarsə
Mehmandı imanlı Gədəbəyimə.

TOVUZUM

Başın Şahdağıdı, ayağındı Kür,
Dörd yana söykərib dizin Tovuzum.
Yaşıl ovalıqlar yaşıl köksündür,
Çox şənliklər görüb gözün Tovuzum.

Ağuşunda neçə ustad ucalıb,
Əsəd təbli adam səndən güc alıb...
Azafılı da qucağında qocalıb
Tarixdə yaşayır izin Tovuzum.

Olub aşığıların həmişə dərin,
Çoxdur alimlərin, həm şairlərin.

Hünər meydanında çoxdu zəfərin,
Həmişə ağ olub üzün Tovuzum.

Dülgər Oruc əziz tutub adını,
Həmişə xoş görüb toy-büsatını.
Əzizlərsən yaxınını, yadını,
Bitib tükənməzdi sözün Tovuzum.
Tarixdə yaşayır izin Tovuzum!

18.11.2000

DAŞKƏSƏN

Dağların dəmirdi, daşların zərdi,
Vətənimin Uralısan Daşkəsən.
Yataqların zəydi, həm də mərmərdi,
Sən xalqımın vüqarısan Daşkəsən.

Yurdumuza sən bir sönməz mayaksan,
El-obanın dar günündə dayaqsan,
Ürəklərdə əzəmətli bir dağsan,
Təbiətin baharısan Daşkəsən.

Xəzinədir sənin hər bir qarışın,
Dahilər yurdudu hər qayan, hər daşın,

Çox bəlalar görüb dünyada başın,
Sən igidlər diyarısan Daşkəsən.

Çiçəklərin xəstə üçün dərmandı,
Çən almasın yol-izini amandı!
Qayaların bir gərilməmiş kamandı,
Duyğuların axarısan Daşkəsən.

Sənlə bağlı Orucun çox sözü var,
Allı-güllü çəmnində gözü var.
Hər daşında keçmişimin izi var,
Tariximin açarısan, Daşkəsən.

GÖZƏL SAMUX

Torpağın bərəkət, insanların mərd,
Hər yerin yamyaşıl ay gözəl Samux!
Qeyrətli insanlar qoymaz səndə dərd,
Çox ucadır başın, ay gözəl Samux!

O müdrik başçındı başının tacı,
Xalqın çörəklidi yox ehtiyacı.
Burda zəhmətkeşdi hər qardaş bacı,
Şərəflə qeyd olur yaşın ay Samux!

Kür qolunu dolayıbdı boynuna,
Meşələr heyrandır hər cür oynuna.
Qarpız, yemiş, üzüm dolub qoynuna,
Nümunədi işin ay gözəl Samux!

Mal – qoyunun ağ eyləyir üzünü,
Sayı çoxdur buzov, dana, quzunun.
Yağ - pendirin var ömrünün uzununu,
Varı aşan – daşan ay gözəl Samux!

Bağ- bostanın naxış olub çöllərə,
Xoşbəxt səsin yayılıbdı ellərə,
Sədan çoxdan düşüb şirin dillərə,
Ləldi torpaq, daşın, ay gözəl Samux!

Bir yanın Gürcüstan, bir yanın Xanlar,
Varına baş əyir xanlar, xaqanlar.
Dahilərin ilə səni ananlar,
Brilyant daş-qaşlı, ay gözəl Samux!

Mərkəzdə çəkilib şərəfli adın,
Sevinir ellərin, qohumun, yadın.
Başbilənin özü olub imdadın,
Gəncədir sirdaşın, ay gözəl Samux!

Gəncə 25.11.2004

XANLARIM

Krım, Yalta, Soçi yadımdan çıxır,
Qoynunda olanda yayda, Xanlarım.
Sərin bulaqların köksündən axır,
Yaradan veribdi pay da, Xanlarım.

Göy-gölün billurtək əks edir dağı,
Maral göl bəzəyir yalı, yaylağı.
Cüyürlər məskəni, maral oylağı
Saxlayır həmişə sayda, Xanlarım.

Sənə tərif yazmaq sığmaz varağa,
Bağ-bağçan tanışdır arana, dağa.
Tarix arayanlar düşür sorağa,
Qoşasan xalqımla soyda, Xanlarım.

Nə qədər danışsam, çox sözüm qalır,
Hər cürə nemətin səndən ad alır.
Şənliyin, məclisin el yola salır,
El yaşadır səni toyda, Xanlarım.

Oruc vurğun olur hər bir çağına,
Məhsuldar qoynuna, üzüm bağına.

Düşərəm həvəslə mən sorağına,
Həftədə Xanlarım, ayda Xanlarım!
24.01.2001

ŞƏMKİRİM

Dağlar ətəyində gözəl havan var, Mil,
Muğan heyrandı sənə, Şəmkirim.
Gözəl təbiətin, gözəl səfan var,
Ceyrançöl heyrandı sənə, Şəmkirim.

Yasamal dağdır ömrünə sirdaş,
Ayağından keçir Kür yavaş – yavaş,
Düzlərin məhsuldar, el – oban qardaş,
Hər ötən mehmandı sənə Şəmkirim.

Min könül oxşayır gül – çiçəyin də,
Sənin özündədir nur mənbəyin də.
Yenikənd SES ilə çox diləyin də,
Sonsuz bir ümmandı sənə Şəmkirim.

Burda silinməzdi Hüseyinin izi,
Hey dildə-ağızda gəzir hər sözü,
Dostun dost yanında ağ olur üzü,
Bu bir ərməğandır sənə Şəmkirim.

Söz yoxdur başçının etibarına,
Çatır ağır gündə elin karına.
Baxdıqca çöllərə bəhər-barına,
Hisslər qanadlandı sənə Şəmkirim.

Oruc Göyçəlinin tükənmir sözü,
Qalib çəmənində, çölündə gözü.
Qoynunda tarixin az deyil izi,
Hər daşın fərmandı sənə Şəmkirim.

Gəncə, 15.11.2000

QARABAĞIM

Ayırmaq olarmı könülü candan,
Düşünmək də olmaz bunu bircə an.
Bir çöp əskilməsin Azərbaycandan,
Qanımla coşaram bil, Qarabağım,
Gün o gün olsun ki, gül Qarabağım.

Nə vaxtdan yatmıram rahat bir yuxu,
Xəcalət çəkəcək axırda coxu.
Nə hədə bilərəm, nə də ki, qorxu,
Qanımla coşaram bil, Qarabağım,
Gün o gün olsun ki, gül Qarabağım.

Qoynunda yasayıb Vaqif, Natəvan,
Vaxt gələr düşməyə vermərəm aman.
Bir də Qarabağı anmaz hec zaman,
Qanımla cosaram bil, Qarabağım,
Gün o gün olsun ki, gül Qarabağım.

Bir təhər qaytardıq Gəncə adını,
Bilməyənlər bilsin bunun "dadını".
Qıraram yağının mən əcdadını,
Qanımla coşaram bil, Qarabağım,
Gün o gün olsun ki, gül Qarabağım.

Qəflətdə yatmışdım, indi qalxmışam,
Ozümü yandırıb oda yaxmışam.
Vətən deyə-deyə təbdən çıxmışam,
Oruc candan kecər bil, Qarabağım,
Gün o gün olsun ki, gül Qarabağım.

21.01.1990

**DOĞMA VƏTƏNİMDİ,
YURDU MƏSKƏNİ**

Göyçə qanım, Azərbaycan canımdı,
Vətənim, torpağım, din-imanımdı,
Dilimin əzbəri, xanimanımdı,
Ana Vətənimin çölü, çəməni,
Doğma vətənimdir yurdu, məskəni.

Dağları, düzləri, yalı, yaylağı,
O Mili, Muğanı qartal oylağı,
Elimin, obamın mərdi saymağı,
Adəti, şənliyi gözləyir məni,
Doğma vətənimdir yurdu, məskəni.

Nefti ad qazanıb, dərinə kanı,
Bəzəkdi dünyaya şöhrəti-şanı,
Hər eldə ucalır indi ad-sanı,
Var gülü-çiçəyi, deyir də məni,
Doğma vətənimdir yurdu, məskəni.

Sərin bulaqları canın dərmanı,
Ceyranı, cüyürü gəzir hər yanı,
Turacı, kəkliyi qoruq məskəni,
Fərəhdi, ölkəmi gəzdirir məni,
Doğma vətənimdir yurdu, məskəni.

Şənliyi, mahnısı dillər əzbəri,
Qələbə qazanıb on ildən bəri,
Radio, televizor yenilikləri,
Bəzəyir evləri, dindirir məni,
Doğma vətənimdir yurdu, məskəni.

Millətim gözəldi, istidi qanı,
Yaraşır onlara hər canhacanı,
Oruc çox dolanır eli, cahanı,
Yoxdur belə Novruz, belə səməni,
Doğma vətənimdir yurdu, məskəni.

AZƏRBAYCANIM

Qoy telli sazımı basım bağıma,
Sənə nəğmə qoşum Azərbaycanım.
Müstəqil olubsan, azad olubsan,
Bol neftintək coşum Azərbaycanım.

Alimlər, şairlər ölkəsisən sən,
Nizami, Füzuli, Məhsətisən sən,
Vurğunun Mil-Muğan bölgəsisən sən,
Sənsən əqlim, hüşum Azərbaycanım.

Hər qarış torpağın qızıldır sənin,
Bütün xəzinədir çölün, çəməninin,
Aləmə səs salıb Novruz, Səmənin,
Yaz selitək daşım Azərbaycanım.

Oruc nəğmə qoşur cavan yaşına,
İgid övladına, can qardaşına,
Xainlərin əli çatmaz başına,
Çox ucadır başın Azərbaycanım.

Gəncə, 04.01 1990

Mündəricat

- Ön söz.....səh. 3
- Heydər Əliyev dünya tarixinin görkəmli şəxsiyyətlərindəndir.....səh. 31
- Müasir Azərbaycan Heydər
- Əliyevin şah əsəridir.....səh. 34
- Yeni Azərbaycan Partiyasıdır.....səh. 39
- Azərbaycanımın günəşi Heydər.....səh. 40
- Dahi sözlü Heydər babam.....səh.42
- Bizim Müqəddəs atamızsəh.43
- Şahlığını saxla sənsəh.44
- Ay Heydər babamsəh.46
- Mən babamın ad gününə gəlmişəm.....səh.47
- Zamanla, tarixlə bir yaşayacaq.....səh.49
- Yaşa Odlar Yurdum
Azərbaycanım..... səh.52
- Naxçıvandan doğan günəş.....səh.53
- Ucaldaq bayrağı ulduza, aya.....səh.55
- Azərbaycan.....səh.58
- Azərbaycanın.....səh.59
- Qüdrətli Azərbaycanım.....səh.60
- Azərbaycan Respublikasının
Prezidenti Zati Ailələri Möhtərəm
İlham Əliyevə..... səh.63
- Xalqın dayağıdı İlham Əliyev..... səh.68
- İlham.....səh.70
- Mənim vüqarımdı baş
komandanım.....səh.71
- Biz İlhama səs veririk.....səh.73
- Günəşdən günəş doğar.....səh.75-78
- Yeni İlham körpüləri..... səh.78

- İlham Əliyevin qalib işlərinə..... səh.81
- Məsləhət.....səh.83
- Alacaq torpağı Şanlı Ordumuz..... səh.85
- Azərbaycanımdı sözün gövhəri..... səh.87
- Azərbaycanımın xöşməramlı səfiri,
Millət Vəkili, humanizm və
insanpərvərlik örnəyi Mehriban
Xanım Əliyevaya səh.89
- Heydər Əliyev Fondunun
prezidenti, Millət Vəkili
Mehriban Xanım Əliyevaya..... səh.96
- Vətənə layıqdır Mehriban Xanım...səh.97
- Ana Vətən çağırır.....səh.98
- Azərbaycan əsgəri..... səh.99
- Köməyiniz Tanrı olsun deyirəm... səh.100
- Azərbaycan əsgərinə..... səh.101
- Ana dilim.....səh.102
- Xalqa məhəbbətədi içindəkilər..... səh.103
- Azərbaycanın gözəl məkanlarından
Bakı..... səh.105
- Gəncəm.....səh.106
- Gəncəmin.....səh.107
- Naxçıvan..... səh.108
- Gədəbəyim.....səh.110
- Gədəbəyimə..... səh.111
- Tovuzum..... səh.112
- Daşkəsən..... səh.113
- Gözəl Samux..... səh.114
- Xanlarım.....səh.116
- Şəmkirim.....səh.117
- Qarqbağım..... səh.118
- Doğma Vətənimdi yurdu,
məskəni..... səh.119
- Azərbaycanım.....səh.121

Oruc Göyçəli

Günəşdən günəş doğar

**Redaktor: Filologiya və pedaqoji elmləri
doktoru, professor Abbas Səmədov
Korrektor: Lalə Zeynalova
Kompüter tərtibatçısı: Günay Bağirova**

**Yığılmağa verilmişdir: 29.01.2012
Çapa imzalanmışdır: 06.03. 2012
Fiziki çap vərəqi: 8,1
Tirajı: 100 ədəd
Qiyməti müqavilə ilə**

**Kitab "Kür" İnformasiya Agentliyinin
kompüter mərkəzində yığılmışdır**

